

## Davamlı quruculuq ilindən sürətli inkişaf ilinə

Azərbaycan "Heydər Əliyev İli" nə bütün sahələrdə uğurlu göstəricilərlə qədəm qoyur

Geridə qoyduğumuz 2022-ci il Azərbaycanın ictimai-siyasi həyatında davamlı quruculuq ili kimi yadda qaldı. 30 ildən sonra düşmən tapdağından azad edilən Qarabağ və Şərqi Zəngəzurdə misli görünməyən tikinti-quruculuq işləri Böyük qayıdış planının icrasını reallaşdırdı. Zəngilanın Ağalı kəndinin sakinlərinin həsrətli günləri vüsala yetişdi.

Bununa yanaşı, ölkə iqtisadiyyatı dayanıqlı inkişafını təmin etdi və dövlətin gələcək üçün büdcəsi tariximizin ən böyük maliyyə sənədi kimi qəbul olundu. Sənədin qəbulu ilə bir daha bəlli oldu ki, 2023-cü ilin dövlət büdcəsi qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün etibarlı maliyyə təminatı yaradacaq.

Həmçinin ölkə iqtisadiyyatına yerli və xarici sərmayələr yatırıldı. Bu da Azərbaycanın iş adamları, sahibkarlar üçün əsl investisiya məkanı olduğunu bir daha təsdiqlədi.

Bütün işlər baş plan əsasında gedir

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalq müraciətində bu məsələlərə bir daha toxunaraq vurğuladı ki, ötən il Qarabağ və Şərqi Zəngəzurdə həyat artıq bərpa edilib. Birinci layihə icra edilmiş və zəngilanlılar öz doğma torpağına qayıtmışlar. İlham Əliyev bu prosesi tarixi hadisə adlandıraraq: "...Çünkü müharibədən iki il keçmədən - cəmi il yarımından sonra biz artıq birinci keçmiş köçkünləri öz doğma torpaqlarına qaytarmışıq, onlar üçün gözəl şərait yaratmışıq. Bu, bir daha onu göstərir ki, dövlətimiz güclüdür və iradəmiz yerindədir. Eyni zamanda bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, bizim vətəndaşlarımız öz dedəbaba torpaqlarına bağlıdır, necə deyirlər, torpaq çəkir.

→ 3

## Makrona bu dəfə diplomatik şillə dəydi

Azərbaycan Fransanın ermənipərəst və riyakar diplomatiyasını BMT platformasında darmadağın etdi

2022-ci il Azərbaycan üçün xarici siyasət baxımından mühüm uğurlarla yadda qaldı. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində dedi ki, iki il əvvəl döyüş meydanında qazandığımız tarixi qələbəmizi siyasi müstəvidə daha da möhkəmləndirdik.

Həm bu fakt, həm Bakının qonşu dövlətlərlə münasibətlərdə öz milli maraqlarını qətiyyətlə təmin etməsi, beynəlxalq enerji, iqtisadi və nəqliyyat əməkdaşlığı sahəsində baş verən yeniliklər Azərbaycanın global mövqelərini daha da gücləndirən amillər oldu.

Erməni təəssübkeşlərinin növbəti rüsvayçılığı

Ötən ilin sonuna doğru Azərbaycan növbəti siyasi-diplomatik qələbəsinə BMT müstəvisində imza atdı. Azərbaycan vətəndaş cəmiyyəti fəalları Laci-Xankəndi yolundakı dinc etiraz aksiyası ilə əlaqədar olaraq respublikamızın əleyhinə BMT Təhlükəsizlik Şurasında (TŞ) qətnamə qəbul etməyə çalışan Fransa bu dəfə də rüsvayçılığa uğradı və hazırladığı riyakar mətni geri götürməyə məcbur oldu. Beləliklə, bu, BMT Təhlükəsizlik Şurasında Azərbaycanın parlaq diplomatik qələbəsi, Fransanın isə növbəti siyasi biabırçılığı oldu.

Xatırladaq ki, Fransa Azərbaycana qarşı global təzyiqlər cəhdlərini hələ Vətən müharibəsi günlərindən işə salıb. Həmin günlərdə maskası cırılan və fəaliyyətini dayandırmış ATƏT-in Minsk qrupunun həmsədri olmasına rəğmən əslində riyakarlıqla məşğul olduğunu gizlədə bilməyən Fransa BMT səviyyəsində Azərbaycana qarşı sənəd qəbuluna çalışmışdı.

→ 3

## Kiçik və orta biznesin rolunun artırılması prioritet istiqamətlərdəndir

Prezident İlham Əliyev "Bakı KOB evi"nin açılışında iştirak edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Bakı KOB evi"nin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov paytaxtın Nərimanov rayonunda yerləşən "Bakı KOB evi" barədə dövlət başçısına məlumat verdi.

Bildirildi ki, sayca 3-cü olan "Bakı KOB evi"nin ümumi sahəsi 11 min 262 kvadratmetrdir. Üçmərtəbəli binanın

ilk iki mərtəbəsi sahibkarlara xidmət göstərilməsi, üçüncü mərtəbə isə işçi heyət üçün nəzərdə tutulub. "Bakı KOB evi" gün ərzində beş min sahibkara xidmət göstərmək potensialına malikdir. Binada yaradılmış görüş, təlim, startap, mediya otaqları və konfrans zalı da sahibkarların xidmətinə olacaq. "Bakı KOB evi"ndə sahibkarlara 29 dövlət qurumu

tərəfindən 150-dən çox, 20 özəl qurum tərəfindən isə 100-dən çox adda xidmətlər göstəriləcək. Sahibkarlar fəaliyyət üçün zəruri olan biznes qeydiyyatı, lisenziya və icazələrin alınması, biznes planı hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, vergi, gömrük, kommunal xidmətlərə qoşulma, bank, sığorta və digər məsələlərlə bağlı "Bakı KOB evi"ne müraciət edə bilirlər.

→ 2

## Yeni sosial islahat mərhələsinə başlandı

Minimum əməkhaqqı və minimum pensiya yaşayış minimumunu üstələdi

Ölkəmizdə son beş ildə artıq dördüncü sosial islahat paketinin icrasına başlanıb. Dövlət başçısının yeni sərəncamı ilə bu il yanvarın 1-dən minimum aylıq əməkhaqqı 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Bu da cari il üçün müəyyən olunan yaşayış minimumu

(246 manat) 40,2 faiz üstələyir. Minimum əməkhaqqının artırılması üçün 440 milyon manata yaxın vəsait ayrılması nəzərdə tutulub.

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışanların tarifi (vəzifə) məşğulları da bir ay ərzində bu sərəncama uy-

ğunlaşdırılacaq. Minimum əməkhaqqının artırılması nəticəsində vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqqı da artacaq. Minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqı artımı 700 min işçini əhatə edəcək.

→ 3

## Uğurlarla zəngin il

2022-ci ildə Qarabağ və Şərqi Zəngəzurdə mühüm quruculuq-abadlıq işləri həyata keçirildi. Laci tamamilə bizim nəzarətimizə keçdi. İşğaldan azad edilmiş ərazilərdə hava yolları, avtomobil və dəmir yolları çəkildi, infrastrukturun yaradılması istiqamətində mühüm işlər görüldü. Bütün bunlarla yanaşı, Azərbaycan Qərbin enerji təhlükəsizliyinin etibarlı təminatçısı oldu. Prezident bölgələrimizə və xarici ölkələrə çoxlu səfərlər etdi.

→ 2

## Milli birlik, qətiyyətli əzm

Eko-fəallar bir aya yaxındır haqlı tələblərini səsləndirirlər

Azərbaycana qarşı qərəzli, ədalətsiz mövqə sərgiləyən Ermənistanın havadarlarına, 30 il ərzində Azərbaycan torpaqlarının işğalına göz yuman, ərazilərimizdəki ekoloji terrora, qanunsuz istismara susan, əsassız müraciətlə iclas çağıran, realıqları görmədən gələcək beynəlxalq təşkilatlara, qurumlara rəğmən Azərbaycan xalqı hər zaman bir olmağı, həmrəy olmağı bacarıb. Elə bu birlik, güclü iradə də həm haqsızlığa qarşı çıxmaya, həm savaşa, həm də diplomatik masada qalib gəlməyimizi şərtləndirir.

→ 4

## Qarabağ həqiqətləri Beynəlxalq Ədalət Məhkəməsində...

İnsan hüquqlarını məqsədyönlü şəkildə pozduğuna görə Ermənistanın məsuliyyətdə cəlb edilməsi Azərbaycan vətəndaşlarının əsas tələblərindən biridir. Ermənistanın işğalçı dövlət olduğu, azərbaycanlılara qarşı insanlığa sığmayan cinayətlər törətdikləri əslində beynəlxalq ictimaiyyətə məlumdur.

Bir zamanlar soydaşlarımızı doğma yurdlarından, evlərindən məhrum etmiş, əmlaklarını mənimləmiş erməni vandalları öz mənfur əməllərindən peşman olmadıqlarını isə hər addımda göstərir. Bununla sübut edirlər ki, 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində müzəffər Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə yasaqçıları ağır məğlubiyyətdən də dərsləyiblər.

Ermənistan azərbaycanlı məcburi köçkünlərin evlərinə qayıtmasının qarşısını almağa cəhd göstərir

Ermənistan artıq çox yaxşı bilir ki, rəşadətli Azərbaycan Ordusuna gücü yetmir. Ancaq mənfur əməllərindən də əl çəkmir.

→ 5



## Bakı qara hazırdır mı?

Gözlənilən kəskin hava şəraiti ilə bağlı paytaxtda gücləndirilmiş iş rejiminə keçilib

→ 5



# Kiçik və orta biznesin rolunun artırılması prioritet istiqamətlərdəndir

Prezident İlham Əliyev "Bakı KOB evi"nin açılışında iştirak edib

Əvvəlki 1-ci səh.

Bununla yanaşı, "Bakı KOB evi"ndə yaradılmış Beynəlxalq Ticarət, İnkişaf və Logistika Zonasında gömrük və idxal-ixrac əməliyyatları ilə bağlı geniş spektrli xidmətlər də təqdim ediləcək.

Diqqətə çatdırıldı ki, KOB evləri sahibkarlara dövlət və biznes xidmətlərinin mərkəzləşdirilməsi qaydada təqdim edildiyi vahid məkandır. Burada xidmətlər operativlik, şəffaflıq, nəzakətlik və rahatlıq prinsipləri əsasında həyata keçirilir. Biznes xidmətlərinin bir məkanda toplanması, vaxta və xərclərə qənaət, operativlik KOB evlərinin əsas üstünlükləridir.

Hazırda fəaliyyətdə olan Xaçmaz və Yevlax KOB evlərində indiyədək sahibkarlara 170 mindən çox xidmət göstərilib ki, bu xidmətlərin 165 mindən çoxu dövlət-biznes (G2B), 9 minə yaxını isə biznes-biznes (B2B) xidmətləridir. Sahibkarların KOB evlərinin xidmətlərindən məmnunluq göstəricisi 98 faizdir.

Qeyd edək ki, Azərbaycanın davamlı iqtisadi inkişafının təmin edilməsində sahibkarlığın, xüsusilə kiçik və orta biznesin rolunun artırılması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Ölkəmizdə özəl sektorun inkişafı sahəsində həyata keçirilən sistemli tədbirlərin davamı olaraq dövlət başçısının 2017-ci il 28 dekabr tarixli fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yaradılıb.

KOBİA tərəfindən sahibkarlara informasiya, məsləhət, təlim-tədris, maraqların müdafiəsi, bazarlara və maliyyə resurslarına çıxışın yaxşılaşdırılması, dövlət və özəl qurumlarla əlaqələndirmə və digər istiqamətlərdə dəstək və xidmətlər göstərilir. Bu dəstək və xidmətlər KOBİA-nın ölkənin müxtəlif şəhər və rayonlarını əhatə edən geniş infrastruktur şəbəkəsi - KOB dostları, KOB inkişaf mərkəzləri və KOB evləri vasitəsilə həyata keçirilir. Belə ki, KOB inkişaf mərkəzləri KOB-ların biznes biliklərini artırmaq üçün ödənişsiz olaraq informasiya, məsləhət, təlim və biznes-planın hazırlanması xidmətlərini təklif edir. Ölkənin regionlarında KOB-ların maraqlarının müdafiəsi, lazımı dəstək və xidmətlərə çıxışı 38 şəhər və rayonda fəaliyyət göstərən "KOB dostu" şəbəkəsi vasitəsilə reallaşdırılır.

Bundan başqa, KOBİA tərəfindən mikro və kiçik sahibkarlıq subyektlərinə onları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən "Startap" şəhadətnaməsi verilir, daxili bazar araşdırmasının aparılmasına, təhsil, elm, tədqiqat və dəstək layihələrinə maliyyə dəstəyi göstərilir, onların ödənişsiz olaraq sərğilərdə iştirakına və ticarət şəbəkələrinə çıxışına dəstək təmin olunur.



# Uğurlarla zəngin il

Azərbaycan Vətən savaşındakı zəfərini və beynəlxalq mövqelərini 2022-ci ildə siyasi-diplomatik platformalarda daha da möhkəmləndirdi



**Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq dünyanın sürətlə inkişaf edən dövlətlərindən biridir. Yola saldıığımız 2022-ci ildə də həyata keçirilən mühüm işlər ölkəmizin gücünə güc qatdı. Ötən il Azərbaycanın xarici və daxili siyasəti üçün bir sıra mühüm hadisələrlə yadda qaldı. Azərbaycan öz tarixinin ən şərəfli dövrünü yaşayır. Dövlət başçısının dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində qeyd etdiyi kimi, bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil.**

## Dünya azərbaycanlıları üçün yaddaqalan il

Həmsöhbətimiz Milli Məclisin deputatı, Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini Mələhət İbrahimqızı dedi ki, əvvəlki illərdə olduğu kimi, ötən 2022-ci ildə də möhtərəm Prezidentin həyata keçirdiyi daxili və xarici siyasətin nə qədər uzaqgörən olduğunun və milli maraqlarımıza xidmət etdiyinə şahidinə çevrildik: "Mübaligəsinə eyni zamanda minnətdarlıqla deməliyəm ki, möhtərəm Prezidentin dövlət siyasəti nəticəsində Azərbaycanın gücü və dünyadakı nüfuzu hər ötn il daha da artır. Prezident İlham Əliyev də müraciətində iki il əvvəlki döyüş meydanında qazandığımız tarixi qələbəmizin siyasi müstəvidə daha da möhkəmləndirdiyini bir daha vurğuladı. Prezident 2022-ci ildə Praqa və Soçidə keçirilən görüşlərdə Ermənistanın ölkəmizin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdığını, iki ölkə arasında Azərbaycanın təklif etdiyi beş prinsip əsasında hazırlanmış sülh müqaviləsinin imzalanması üçün vacib olan bütün şərtlərin təmin edildiyini bildirdi. Ölkəmizdə xüsusilə Vətən müharibəsindən sonra, sözün həqiqi mənasında, illərlə sığmayan işlər görüldü. Böyük qayıdış istiqamətində, hərbi gücümüzün artırılması ilə bağlı, eləcə də hərbi-müdafiə və təhlükəsizlik sahəsində misilsiz addımlar atılıb. Demək olar ki, bütün sahələrdə əhatə edən böyükmiqyaslı islahatlar həyata keçirilib".

M.İbrahimqızı qeyd edib ki, postmüharibə dövründə ordu quruculuğu ilə bağlı atılan addımlar, yeni silahlı birləşmələrin yaradılması, ordumuzun yeni silahlar və müasir texnika ilə təchizatı hərbi potensialımızı artırır: "2022-ci ildə həyata keçirilən bütün hərbi əməliyyatlar, xüsusən də "Fərrux", "Qisas", eyni zamanda sentyabrda Azərbaycan və Ermənistan sərhədi istiqamətində gedən toqquşmalar nəticəsində aparılan uğurlu əməliyyatlar ordumuzun döyüş qabiliyyətinin yüksək səviyyədə olmasını bir daha sübut etdi. 2022-ci ilin tarixi uğurlarından biri də avqustun 26-da Laçın şəhərinin nəzərdə tutulduğu vaxtdan xeyli əvvəl azad edilməsi və rayo-

nun Zabux və Sus kəndlərinin tamamilə təmizlənməsi oldu. Hazırda Laçın şəhərində genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Möhtərəm Prezidentin müraciəti zamanı görülən misilsiz işlərə istinad edərək, 2023-cü ildə laçınlıların doğma yurdlarına qaytaracağını əminliklə bildirdi. Yeri gəlmişkən, elə ötən ilin digər yaddaqalan tarixi hadisələrindən biri də Ağalı kəndində həyatın bərpa edilməsi və zənginləşmənin öz yurd yerlərinə qayıdışı idi. Böyük tarixi nailiyyət kimi qiymətləndirilən bu qayıdış bir tərəfdən həmrəyliyəmizin, digər tərəfdən isə dövlətimizin gücünün və möhtərəm Prezidentimizin fədakar və yorulmaz fəaliyyətinin təsdiqidir. Prezident İlham Əliyev bir qrup zənginləşmənin Ağalı kəndinə köçürülməsini Böyük Qayıdış Proqramının uğurlu icrasının nümunəsi kimi dəyərləndirdi. Prezidentin hərəminin işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən digər böyük quruculuq işlərini, şəhər və qəsəbələrin Baş planlarının hazır olduğunu və təsdiqləndiyini və sair qeyd etdi".

Müsahibimizin sözlərinə görə, dövlət başçısının Yeni il müraciətindəki diqqətçəkən məqamlardan biri də Zəngəzur dəhlizinin açılması ilə əlaqədar aparılan genişmiqyaslı işlər barədə fikirləridir. Prezident bir daha qətiyyətlə bildirdi ki, Ermənistanın istəyindən asılı olmayaraq, Zəngəzur dəhlizi mütləq açılacaq. Prezidentimizin bu müraciəti təkcə Azərbaycan xalqı üçün deyil, həm də bir sıra dövlətlər, eləcə də Ermənistan üçün ciddi mesajdır.

M.İbrahimqızı bildirdi ki, 2022-ci ildə ölkəmizdə "Şuşa ili" çərçivəsində görülən işlər çox əlamətdar hadisələrdir: "2023-cü ilin Ulu Öndərin 100 illiyi ilə əlaqədar olaraq "Heydər Əliyev İli" elan edilməsi isə dövlətimizin başçısının qəbul etdiyi ən tarixi qərarıdır. 2022-ci il həm də dünya azərbaycanlılarının daha mütəşəkkil təşkilatlanması və türk dünyasının mədəniyyət mərkəzi olan Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı ilə yadda qaldı. Həmin qurultayda Şuşadan beynəlxalq ictimaiyyətə, eləcə də dünya erməniliyinə çox ciddi mesajlar ötürüldü. Prezident

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə etdiyi müraciətində xalqımıza ən xoş arzularını çatdırdı, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının arxasında güclü və müstəqil Azərbaycan dövlətinin dayandığını bildirdi. Bir sözlə, Prezident İlham Əliyevin illərin qovşağında xalqımıza ünvanladığı müraciətini dövlətimizin hər il daha da artan gücünün və qüdrətinin göstəricisi adlandırmaq olar".

## Ötən il də sistemli, ardıcıl və məqsədyönlü siyasət yürüdüldü

Söhbətimiz zamanı Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, 2022-ci il Azərbaycan tarixində mühüm hadisələrlə yadda qaldı: "Biz ötən il Qarabağ zəfərini və öz mövqeyimizi beynəlxalq platformalarda daha da möhkəmləndirdik. 2022-ci ildə Qarabağ və Şərqi Zəngəzurdə mühüm quruculuq-abaddıq işləri həyata keçirildi, Laçın tamamilə bizim nəzarətimizə keçdi. İşğaldan azad edilmiş ərazilərdə hava yolları, avtomobil və dəmir yolları çəkildi, infrastrukturun yaradılması istiqamətində mühüm işlər görüldü. Bütün bunlarla yanaşı, Azərbaycan Qərbin enerji təhlükəsizliyinin etibarlı təminatçısı oldu. Prezidentin bölgələrimizə və xarici ölkələrə çoxlu səfərlər etdi. Uğurla icra edilən daxili və xarici siyasətimizin nəticəsi kimi, yeni sənədlər imzalandı, əməkdaşlığımızı möhkəmləndirdi".

Deputatın dediyinə görə, 2022-ci ildə Azərbaycanlı ekofəalları Laçın-Xankəndi yolunda Ermənistanın Qarabağ qanunsuz silah daşımalarına, eləcə də sərvətlərimizin talanmasına qarşı mübarizəyə qalxmaları da əlamətdar hadisələrdən oldu. Xalqımızın birlik və həmrəylik nümayiş etdirməsi təqdirəlayiqdir.

"Ötən il hərəminin Azərbaycan və Ermənistan arasında müəyyən müzakirələr aparıldı. Bu müzakirələrin bir sıra nəticələri olsa da, təbii ki, işlər tamamlanmadı. Yeni bu istiqamətdə atılacaq addımlar, görüləcək işlər hələ də var. Hesab edirik, 2022-ci ildə reallaşan ən önəmli məsələlərdən biri də Azərbaycan-Türkiyə birgə təlimlərinin keçirilməsi, ümumiyyətlə, ordumuzun daha da gücləndirilməsi oldu. Bu, ən vacib məqamlardan biridir. Türkiyə ilə əməkdaşlığımızın hər ötn il daha da güclənməsi bizim xeyrimizədir. Prezident İlham Əliyev də dekabrın 31-də xalqa müraciətində bütün vacib məqamlara toxundu, Azərbaycanın əldə etdiyi uğurlarla bağlı münasibətini bildirdi. Bu, bir daha onu göstərir ki, dövlətimiz qarşımıza qoyulan məqsədlərə nail olmaq üçün ardıcıl və məqsədyönlü şəkildə çalışır. Bu işə bizə bütün illərdə yerli və beynəlxalq platformalarda yeni uğurlara imza atmaq üçün maksimum imkan yaradır", - deyərək deputat qeyd edib.

Nəzrin QARDAŞXANOVA,  
"Azərbaycan"



# Davamlı quruculuq ilindən sürətli inkişaf ilinə

Azərbaycan "Heydər Əliyev İli" nə bütün sahələrdə uğurlu göstəricilərlə qədəm qoyur

Əvvəlki 1-ci səh.

Hətta heç vaxt o yerləri görməyən gənclər, uşaqlar, məktəblilər böyük həvəslə Ağalığa qayıdıblar və bu bir daha xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, məcburi köçkünlər qayıdış gününü səbirsizliklə gözləyirlər".

Dövlət başçısı Qarabağ və Şərqi Zəngəzürdə görülən işlərin ardıcılığı, miqyası barədə də məlumat verərək dedi ki, neçə şəhərdə artıq inşaat işləri geniş vüsət alıb. İlk növbədə Şuşa, eyni zamanda Ağdam, Füzuli, Zəngilan, Laçın şəhərlərində geniş quruculuq işləri gedir, xəstəxanalar, məktəblər, yaşayış binaları inşa edilir. Bununla bərabər, 10-dan çox kəndin baş planı təsdiqlənib və bir neçə kəndin təməli şəxsən Prezident tərəfindən qoyulub.

Bütün işlər baş plan əsasında gedir və qısa zamanda Qarabağla Şərqi Zəngəzür cənəbməkəna çevrilecək, yüz minlərlə keçmiş köçkün öz doğma torpağına qayılacaq.

## İqtisadi müstəqilliyini təmin edən ölkə

Ötən illər istər regionda, istərsə də global iqtisadiyyatda baş verən proseslərə baxmayaraq, ölkədə həyata keçirilən heç bir sosial layihə dayandırılmadı. Azərbaycanın təşəbbüsü, iştirakçısı olduğu beynəlxalq əhəmiyyətli layihələrin gerçəkləşməsi istiqamətində atılan addımlar ölkəmizin nüfuzunun daha da yüksəlməsinə səbəb olub.

Ümumiyyətlə, İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələrdə inkişafı tapıb. Görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycanın siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, neçliyə və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dün-



ya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır.

Əlbəttə ki, bütün bu nailiyyətlərə çatmağı şərtləndirən əsas amil güclü iqtisadiyyatın olmasıdır. Azərbaycan artıq iqtisadi müstəqilliyini çoxdan təmin edib. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil. Əgər bu ilin iqtisadi göstəricilərinə nəzər salsaq, görürük ki, postpandemiya dövrü üçün nəticələr qonaqsoxucudur:

\* **İqtisadiyyat təxminən 5 faiz artıb;**  
\* **qeyri-neft sektoru 9 faizdən çox yük-səlib;**

\* **Ümumi daxili məhsul bu il rekord həddə - 130 milyard manata çatıb.**

Prezidentin də söylədiyi kimi, bu, tarixi nailiyyətdir. Bununla paralel olaraq ölkənin xarici dövlət borcu da xeyli azalıb. Bu vəziyyəti bir neçə il bundan qabaq dövlət başçısı hökumət qarşısında qaldır-mışdı. Tələb isə xarici borcumuzun ümumi daxili məhsulumuzun 10 faizinin altında olması idi. Keçən il 17 faiz idi, bu ilin son nəticələrinə görə 9,5 faizdir. Müqayə-

sə üçün deyə bilərik ki, bəzi inkişaf etmiş ölkələrdə xarici borc ümumi daxili məhsulun 100, 120, hətta 150 faizini təşkil edir. Yəni Azərbaycan tamamilə beynəlxalq maliyyə institutlarından asılı deyil. Ölkəmiz Qarabağ və Şərqi Zəngəzürdə reallaşdırdığı layihələri öz iqtisadi qüdrəti hesabına həyata keçirir, özü də heç bir donor, maliyyə təşkilatından maliyyə yardımı almıyır.

Əlbəttə ki, baş verən bu reallıqlar birmənalı şəkildə onu deməyə əsas verir ki, son 19 ildə yürütdüyü siyasətlə Azərbaycan tarixinin ən qüdrətli dövlətinə çevirən İlham Əliyev ölkəmizi daha möhtəşəm qələbələrə, zəfərlərə doğru aparır. Azərbaycanın artan maliyyə imkanları, iqtisadiyyatda baş verən keyfiyyət dəyişiklikləri özünü göstərir. Eyni zamanda gələcək ilin dövlət büdcəsinin göstəriciləri təsdiq edir ki, büdcə gələn ildə də Azərbaycanın öz milli, iqtisadi və sosial hədəflərinə çatması üçün etibarlı maliyyə təminatı yaradacaq.

**Rəşad BAXŞƏLİYEV,**  
"Azərbaycan"

# Yeni sosial islahat mərhələsinə başlandı

Minimum əməkhaqqı və minimum pensiya yaşayış minimumunu üstələdi

Prezident İlham Əliyevin iki gün əvvəl imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" sərəncamı əhali arasında rəğbətə, məmnunluğa qarşılanıb. Bu da səbəbsiz deyil. Çünki yeni ildə imzalanan bu sərəncam yeni sosial islahat mərhələsinə keçidi təmin edir.

Sərəncamda qeyd edilir ki, son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunmuşdur. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılmışdır. Bu da onu göstərir ki, ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Bəs əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində növbəti tədbirlər nədən ibarətdir?

Ölkəmizdə son beş ildə artıq dördüncü sosial islahat paketinin icrasına başlanıb. Dövlət başçısının yeni sərəncamı ilə bu il yanvarın 1-dən minimum aylıq əməkhaqqı 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Bu da cari il üçün müəyyən olunan yaşayış minimumunu (246 manat) 40,2 faiz üstələyir. Minimum əməkhaqqının artırılması üçün 440 milyon manata yaxın vəsait ayrılması nəzərdə tutulur.

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışanların tarif (vəzifə) məafları da bir ay ərzində bu sərəncamda uyğunlaşdırılacaq. Minimum əməkhaqqının artırılması sərəncamının artırımları sərəncamın tarixinin ən qüdrətli dövlətinə çevirən İlham Əliyev ölkəmizi daha möhtəşəm qələbələrə, zəfərlərə doğru aparır. Azərbaycanın artan maliyyə imkanları, iqtisadiyyatda baş verən keyfiyyət dəyişiklikləri özünü göstərir. Eyni zamanda gələcək ilin dövlət büdcəsinin göstəriciləri təsdiq edir ki, büdcə gələn ildə də Azərbaycanın öz milli, iqtisadi və sosial hədəflərinə çatması üçün etibarlı maliyyə təminatı yaradacaq.

Minimum pensiyamın 280 manata çatdırılması, müavinət və təqaüdlərin artırılması barədə də 10 gün ərzində Nazirlər Kabineti tərəfindən dövlət başçısına təkliflər təqdim olu-

na. Nəticədə minimum aylıq pensiya 40 manat artımla 240 manatdan 280 manata çatdırılacaq. Bu artım isə 100 mindən çox şəxsin pensiyasının artmasına imkan verəcək.

Xatırladığ ki, son 5 ildə sosial sahədə ardıcıl xarakter daşıyan islahatlar nəticəsində minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. 2018-2022-ci illərdə orta aylıq əməkhaqqının 52 faiz, orta aylıq pensiyamın 80 faiz, müavinət və təqaüd ödənişlərinin 3,5 dəfə, pensiya, müavinət, təqaüd, ünvanlı yardım üzrə ayrılan illik vəsaitin 80 faiz artırılması da sosial islahatların davamlı olduğunu göstərir.

Ölavə edək ki, həmin dövrdə əmək müqavilələrinin sayı 33 faiz (431 min) artaraq 1 milyon 741 minə çatıb, əməkhaqqı fondunda 2,3 dəfə artma nail olunub.

"İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə Prezident İlham Əliyevin sözügedən sərəncamının son illər sosial sahədə aparılan uğurlu və davamlı siyasətin növbəti nümunəsi olduğunu, bir neçə sahə üzrə atılmış bəzi addımları qeyd etdiyi deyir: "İlk növbədə onu qeyd etmək lazımdır ki, sərəncamda göstərilən bu iki komponentin əhatə edəcəyi dairə kifayət qədər böyükdür. Ümumilikdə minimum əməkhaqqı artımı 700 min işçini əhatə edəcək. Minimum əməkhaqqı artırılacaq şəxslərin 440-450 min dövlət sektorunda çalışır. Minimum pensiyamın 280 manata çatdırılması, müavinət və təqaüdlərin artırılması barədə də 10 gün ərzində Nazirlər Kabineti tərəfindən dövlət başçısına təkliflər təqdim olu-

na. Nəticədə minimum aylıq pensiya 40 manat artımla 240 manatdan 280 manata çatdırılacaq. Bu artım isə 100 mindən çox şəxsin pensiyasının artmasına imkan verəcək.

Xatırladığ ki, son 5 ildə sosial sahədə ardıcıl xarakter daşıyan islahatlar nəticəsində minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. 2018-2022-ci illərdə orta aylıq əməkhaqqının 52 faiz, orta aylıq pensiyamın 80 faiz, müavinət və təqaüd ödənişlərinin 3,5 dəfə, pensiya, müavinət, təqaüd, ünvanlı yardım üzrə ayrılan illik vəsaitin 80 faiz artırılması da sosial islahatların davamlı olduğunu göstərir.

Ölavə edək ki, həmin dövrdə əmək müqavilələrinin sayı 33 faiz (431 min) artaraq 1 milyon 741 minə çatıb, əməkhaqqı fondunda 2,3 dəfə artma nail olunub.

"İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə Prezident İlham Əliyevin sözügedən sərəncamının son illər sosial sahədə aparılan uğurlu və davamlı siyasətin növbəti nümunəsi olduğunu, bir neçə sahə üzrə atılmış bəzi addımları qeyd etdiyi deyir: "İlk növbədə onu qeyd etmək lazımdır ki, sərəncamda göstərilən bu iki komponentin əhatə edəcəyi dairə kifayət qədər böyükdür. Ümumilikdə minimum əməkhaqqı artımı 700 min işçini əhatə edəcək. Minimum əməkhaqqı artırılacaq şəxslərin 440-450 min dövlət sektorunda çalışır. Minimum pensiyamın 280 manata çatdırılması, müavinət və təqaüdlərin artırılması barədə də 10 gün ərzində Nazirlər Kabineti tərəfindən dövlət başçısına təkliflər təqdim olu-

# Makrona bu dəfə diplomatik şillə dəydi

Azərbaycan Fransanın ermənipərəst və riyakar diplomatiyasını BMT platformasında darmadağın etdi

Əvvəlki 1-ci səh.

Belo ki, 2020-ci ilin oktyabr ayında BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycanı təcavüzü ilə ələqədar keçirilmiş qapalı iclasından sonra məhz Fransanın təşəbbüsü ilə TŞ prezidenti-nin bəyanatının layihəsi hazırlanmış və razılaşdırılması üçün üzv ölkələr arasında yayılmışdı. Lakin bəyanatın layihəsində TŞ-nin 1993-cü il də qəbul etdiyi və Ermənistanın qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 sayılı qətnamələrinə istinad yer almayıb.

Azərbaycanın milli maraqlarına zidd olan, Ermənistanı dəstək ifadə edən bu bəyanatın layihəsi BMT TŞ-də təmsil olunan Qoşulmama Hərəkatına üzv olan 7 ölkə - İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent-Vinsent və Qrenadın sayəsində qəbul edilməmişdi. Bu dövlətlər tərəfindən layihəyə BMT TŞ-nin qətnamələrinə istinadın daxil edilməsi də tələb edilmişdi. Bundan sonra bəyanat layihəsinin müəllifləri rüsvayçılıqla onu geri çək-məyə məcbur olmuşdular.

Bir məsələni də xatırladığ ki, BMT TŞ-nin Ermənistan-dan Azərbaycan ərazilərinin işğaldan azad olunmasını tələb edən 4 qətnaməsinin olduğu halda bu qurum 30 ilə yaxın

müddətdə həmin qətnamələrin yerinə yetirilməməsi ilə bağlı bir dəfə də olsun toplantı keçirməmişdir. Belo toplantının qarşısını alanlardan biri də məhz riyakar Fransa idi.

Fransa 2022-ci ilin sentyabrında baş vermiş hadisələrə də bağlı Azərbaycan əleyhinə BMT TŞ-də sənəd qəbul etdirmək istəyirdi. O vaxt Ermənistanın mürciəti əsasında BMT TŞ-nin gündəliyinə "Ermənistanın BMT yanında daimi nümayəndəsinin məktubu" adlı bənd daxil edilmişdi. Sözügedən mürciəti özündə mütəmadi olaraq BMT TŞ-nin gündəliyinə bəndin daxil edilməsi Fransanın dəstəyi olmadan baş verə bilməzdi. Onda da Fransa niyyətində çata bilməmişdi.

## Fransa BMT TŞ-ni sənətlə səhv salmışdı

Parisin 2022-ci ilin dekabr rüsvayçılığına gəlincə, Fransa və Ermənistan öncə ötən ayın 20-21-də Laçın-Xankəndi yolundakı vəziyyətə bağlı BMT TŞ-nin iclasını çağır-mışdılar. Həmin günlərdə gedən müzakirələrdən dərhal sonra Fransa BMT TŞ-nin daimi üzvü və TŞ-nin sədri kimi Laçın-Xankəndi yolundakı vəziyyəti "humanitar fəlakət" kimi təqdim edən riyakar və tam ermənipərəst mətn hazırlamışdı. Prosesləri bilavasitə Fransa Prezident Administrasiyası və E.Makronun

xarici siyasət məsələləri üzrə müşavirləri apardırdılar. Rəsmi Paris hesab etirdi ki, bu bəyanatı qəbul etdirəcək və bundan sonra növbəti addım kimi bunu qətnaməyə çevirəcək. Müzakirələrin getdiyi günlərdə Ermənistan rəsmiləri TŞ-də qətnamə qəbul edilməsini Azərbaycan əleyhinə əsas məqsədlərdən biri kimi müəyyən etmişdilər. Amma Azərbaycan onların niyyətlərini gözləndirə qoydu.

10 gün davam edən müzakirələrdə bəyanat fransızların ilkin təqdim etdiyi layihədən fərqli olaraq əsasən dərdədə dəyişdirildi. Belo ki, ermənipərəst tərzdə yazılmış mətnə "Dağlıq Qarabağ" ifadəsi çıxarıldı. Həmçinin "humanitar yardım olarsa, bu yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında ola bilər" və "Azərbaycanın ərazi bütövlüyünə dəstək" kimi ifadələr daxil edildi. Həmçinin Fransanın hazırladığı 6-cı və ya 7-ci mətn dekabrın 30-da BMT Təhlükəsizlik Şurasının qaydalarına uyğun olaraq yenidən sükut proseduruna qoyulmuşdu. Bu o deməkdir ki, sənəd hazırlanır və konkret saata qədər vaxt müəyyən edilir. İrad və ya təklif yoxdursa, qəbul edilmiş hesab olunur. Bu sənəd də darmadağın edildi.

Bununla da Azərbaycan diplomatiyası bütün imkanlarından istifadə edərək Fransa-

**Rəşad CƏFƏRLİ,**  
"Azərbaycan"

# Qərbi Azərbaycan indiki Azərbaycanın tarixi ərazisidir

"Ermənilər Qərbi Azərbaycanı özününküləşdirmək üçün buradakı Azərbaycan toplumuna qarşı ağır hərbi cinayətlər törədiblər. Məhz ermənilərin etnik təmizləmə siyasəti nəticəsində qərbi azərbaycanlılar buradan deportasiya edilərək zorla çıxarıblar. Qərbi Azərbaycan ərazisi, yəni, Zəngəzur, Göyçə və İrəvan qədim Azərbaycandır".

Bu fikirlər İsrail Təhlükəsizlik Akademiyasının Qafqaz üzrə Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyinin yaydığı bəyanatda əksini tapıb. AZƏRTAC bəyanatı təqdim edir:

Tarixi mənbələr göstərir ki, məhz çarizmin dövründə ermənilər buraya məqsədlilə dəyişdirilmiş şəkildə kütləvi halda köçürülərək çar imperiyasına etnik dayağ yaratmışdır. Bu siyasət rus çarı I Pyotrdan başlamış və sovet-bolşevik hökuməti dövründə də daha ciddi şəkildə davam etmiş və sovet hökumətinin ermənipərəst siyasəti nəticə-

Qərbi Azərbaycanı Qərbi Azərbaycanı özününküləşdirmək üçün buradakı Azərbaycan toplumuna qarşı ağır hərbi cinayətlər törədiblər. Məhz ermənilərin etnik təmizləmə siyasəti nəticəsində qərbi azərbaycanlılar buradan deportasiya edilərək zorla çıxarıblar. Qərbi Azərbaycan ərazisi, yəni, Zəngəzur, Göyçə və İrəvan qədim Azərbaycandır".

Bu fikirlər İsrail Təhlükəsizlik Akademiyasının Qafqaz üzrə Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyinin yaydığı bəyanatda əksini tapıb. AZƏRTAC bəyanatı təqdim edir:

Tarixi mənbələr göstərir ki, məhz çarizmin dövründə ermənilər buraya məqsədlilə dəyişdirilmiş şəkildə kütləvi halda köçürülərək çar imperiyasına etnik dayağ yaratmışdır. Bu siyasət rus çarı I Pyotrdan başlamış və sovet-bolşevik hökuməti dövründə də daha ciddi şəkildə davam etmiş və sovet hökumətinin ermənipərəst siyasəti nəticə-

Biz Azərbaycan Prezidentinin Qərbi Azərbaycan məsələsinə dair fikirlərinə öz siyasi dəstəyimizi ifadə edirik. Zəngəzur, Göyçə və İrəvan ərazilərinin hamısı tarixi Azərbaycan torpaqları olduğuna görə, Qərbi Azərbaycan məsələsində də Azərbaycanın haqlı tərəf olduğunu bəyan edirik.

Azərbaycan dövlətinin atdığı hər bir addımı dəstəkləyir, qərbi azərbaycanlıların hüquqlarının müdafiəsində də Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu bildirir, ermənilərin şovinizm və etnik təmizləmə siyasətini isə şiddətlə pisləyirik. Biz 1988-1989-cu illər və daha sonralar ermənilərin bütün azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə və genosid siyasətini milli, irqi zəmində törədilən ağır hərbi cinayət və terror əməli hesab edirik.

**Flora SADIQLI,**  
"Azərbaycan"

# Sosial reabilitasiya xidməti göstərilmiş daha 16 repatriant qohumlarına təhvil verilib

Ötən ilin son aylarında Suriyadan repatriasiya olunaraq ölkəmizə qayıtaran daha 16 ölkə vətəndaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsində bir müddət sosial reabilitasiya xidməti ilə təmin edilərək qohumlarına təhvil verilib. Onlardan 3-ü qadın, 13-ü uşaqdır.

Nazirliyin İctimaiyyətə əlaqələr şöbəsinin AZƏRTAC-a verilən məlumata görə, növbəti mərhələdə isə agentliyin sosial işçiləri və psixoloqu həmin şəxslə-



rin yaşadıkları icmaya reintegrasiyasına və sosial reabilitasiyasına dəstək üçün

onların yerləşdirildikləri ailələrə səfərlər edilib.

Hər bir repatriant ilə qiymətləndirmə aparılıb və fərdi müdaxilə planı əsasında onların sosial reabilitasiyası ilə yanaşı, səhiyyə, təhsil, məşğulluq və digər zəruri xidmətlərlə təmin edilməsinə dəstək göstərilib.

Həmin ailələrin psixoloji vəziyyətinin monitorinqi prosesi də aparılır və bu proses bitdikdən sonra psixoloji yardıma ehtiyacı olan uşaqlar, ailə üzvləri ayrı-ayrılıqda konsultasiyaya cəlb ediləcəklər.

Ümumilikdə Sosial Xidmətlər Agentliyi hazırda 400-dən çox repatriantla sosial reabilitasiya işi aparır.



# Vətəndaş cəmiyyəti nümayəndələri və ictimai fəallar ekoloji cinayətə və qanunsuz istismara etirazlarını davam etdirirlər

## Milli birlik, qətiyyətli əzm

Ekofəallar bir aya yaxındır haqlı tələblərini səsləndirirlər

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərəzilərində faydalı qazıntı yataqlarının, xüsusilə "Qızıl-bulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına qarşı Laçın-Xankəndi yolundakı aksiya 26 gündür ki, davam edir.

Ekofəallar və QHT təmsilçiləri etiraz aksiyasında müxtəlif şüarlar səsləndirməklə qeyri-qanuni istismara yox deyir, eyni zamanda azərbaycanlı mütəxəssislərdən ibarət qrupun həmin yataqlarda monitorinq keçirməsinə şərait yaradılmasını tələb edirlər. Etirazçılar gecə-gündüz demədən, şaxtaya, qara baxmayaraq, 26 gündür öz haqlı tələblərini irəli sürürək, dinc aksiyalarını davam etdirirlər. Onlar "Ermənilər beynəlxalq konvensiyalara riayət etmirlər!", "Ekoloji terrora son!", "Təbiətin qanunsuz istismarına son!", "Mina terroruna son!" "Azərbaycan oyaqdır, sərətəninə dayaqdır!" şüarlarını səsləndirməklə Rusiya sülhməramlı kontingentinin komandanı Andrey Volkovun gəlməsinə də tələb edirlər. Etirazların bir aya yaxındır davam etməsinə baxmayaraq, ekofəalların haqlı tələbləri hələ də yerinə yetirilməyib. Ekofəallar isə sona qədər etiraz aksiyasını keçirəcəklərini deyirlər.

Avtomobillərin aksiya keçirilən yerdən maneesiz, sərbəst hərəkətinə şərait yaradılır

İlk gündən dinc aksiyaya ermənilər, onların havadarları müxtəlif don geydirməyə çalışsalar da, ona nail ola bilmirlər. Axı görünən kəndə nə bələdçi? Hər şey açıq-aşkar ortadadır. Aksiyalarda təhlükəsizlik qaydalarına əməl olunur, heç bir insident yaşanmır. Ermənilərin aksiyalarını, guya, yolu bağlamaları, mülki avtomobilləri buraxmamları ilə bağlı məlumatları da yalandan başqa bir şey deyil. Hər gün Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinin məxsus avtomobillərinin sərbəst keçməsinə şərait yaradılır ki, etirazçılar humanitar məşinlərin keçməsinə heç bir problem yaratmırlar.



Aksiyada mühüm tələblərdən biri də Laçın yolundan silah-sursatın daşınmasının dayandırılması, terrora dəstəyə son qoyulmasıdır. Bu yolun humanitar təyinatlı olmasına baxmayaraq, Ermənistan tərəfi 10 noyabr üçtərəfli Bəyanatın şərtlərini pozaraq Xankəndi-Laçın yolundan hərbi məqsədlər üçün istifadə edir. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Qarabağ iqtisadi zonasına silah-sursat, mina daşıyırlar. Bu da terrora dəstək xarakteri daşıdığından vətəndaş cəmiyyəti üzvlərinin haqlı etirazına səbəb olub. 30 il ərzində torpaqlarımızı zəhərləyən, minalayan ermənilər onlara ərəzilerdən çıxmaq üçün vaxt verilməyə belə öz xislətlərinə uyğun hər yeri mina basdırırlar, həmçinin müha-

ribədən sonrakı dövrdə ərəzilərə kəşfiyyətli "səfər"lərinə belə bu əməllərdən əl çəkməyiblər. İşğaldan azad olunmuş ərəzilerdə aşkarlanan minaların 2021-ci il Ermənistan istehsalı olması bunu sübut edir.

Aksiyaya başqa don geydirməyə çalışanlar

Ermənistan dara düşəndə daim özünə arxa-dayaq, havadar axtarıb. Həm müharibədə, həm danışıqlar məsələsində uduzduğunu gören Ermənistan yenə də Fransaya sığınaraq ondan dəstək umur. Vətəndaş cəmiyyəti üzvlərinin, ekofəalların Şuşada başladığı aksiyanın məqsədinə ilk

gündən başqa don geydirməyə çalışan Ermənistan son olaraq Fransa ilə birlikdə dekabrın 20-21-də Laçın yolundakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırıdılar. Müzakirələr nəticəsində Laçın-Xankəndi yolundakı vəziyyəti "humanitar fəlakət" kimi təqdim edən riyakar və tam ermənipərəst mətn hazırlandı. Məqsəd təbii ki, sonda bu sənəd əsasında Azərbaycanın əleyhinə qətnamə qəbul olunmasına nail olmaq, ölkəmizi beynəlxalq konvensiyaları, hüququ pozmaqda ittiham etmək idi. Bütün bunlara baxmayaraq, qərəzli sənəd elə kağız parçası olaraq da qaldı. Hətta Fransa müxtəlif ölkələr tərəfindən tənqid olundu. Ümumiyyətlə, Fransanın Azərbaycan əleyhinə ədalətsiz, qərəzli mövqeyi, bu istiqamətdə atdığı addımlar dəfələrlə fiaskoya uğrayıb. Sonuncu da Fransanın, həmçinin onun arxasında gizlənən Ermənistanın növbəti məğlubiyyətidir.

Tələblər yerinə yetirilənə qədər aksiya davam edəcək

Azərbaycana qarşı qərəzli, ədalətsiz mövqə sərgiləyən Ermənistanın havadarlarına, 30 il ərzində Azərbaycan torpaqlarının işğalına göz yuman, ərəzilerimizdəki ekoloji terrora, qanunsuz istismara susan, əsassız müraciətlə iclas çağıran, reallıqları görmədən gələn beynəlxalq təşkilatlara, qurumlara rəğmən, xalqımız hər zaman həmrəy olmağı bacarıb. Elə bu birlik, güclü iradə də həm haqsızlığa qarşı çıxmağa, həm savaşa, həm də diplomatik masada qalib gəlməyimizi şərtləndirir. Haqqa, ədalətə əsaslanan tələblər, milli maraqlara cavab verən siyasət Azərbaycanı hər vəziyyətdə qalib dövlətə çevirir. 44 günlük Vətən müharibəsində, 30 illik işğala, terror əleyhinə başladılan haqq savaşında xalq necə birlik nümayiş etdirmişdisə, bir araya gəlmişdisə, indi də milli sərəvərlərimizin qanunsuz istismarına, təbii təbiətin məhvini qarşı çıxacaq və heç bir çətinliyə baxmadan bir olaraq, öz mərkəzlərlə məqsədinə çatana, tələbləri yerinə yetirilənə qədər mübarizəni davam etdirəcəkdir.

Əsmər QARDAŞXANOVA,  
"Azərbaycan"

## Laçın-Xankəndi yolunda Azərbaycanın Dövlət Himninin sədələri ucalıb



Azərbaycan ərəzilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, "Qızıl-bulaq" və "Dəmirli" yataqlarında monitorinqnin keçirilməsinə icazə verilməsinə tələb edən azərbaycanlı ekoloqların, fəalların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası artıq 26 gündür davam edir.

AZƏRTAC xəbər verir ki, havanın soyuq və səhər saatlarının olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının fəallığı müşahidə edilir. Onlar Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

Qeyd edək ki, aksiya iştirakçıları mütəmadi olaraq Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarını bildiren Azərbaycan, ingilis və rus dillərində olan plakatlar qaldıraraq şüarlar səsləndirirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərəvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında



Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərəzilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarını, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucubandan monitorinq baş tutmayıb.

## Aksiya davam edəcək!



Vətəndaş cəmiyyəti üzvlərinin, vətənpərvər gənclərin, ekofəalların Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərəzilerdə ermənilərin faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası havalının soyuq, şaxtılı keçməsinə baxmayaraq, coşqu ilə davam edir.

Aksiya iştirakçıları üç dildə "Azərbaycan oyaqdır, sərətəninə dayaqdır!", "Azərbaycan vahiddir, sərətəninə sahibdir!", "Ekoloji cinayətə son!" kimi şüarlar səsləndirirlər.

Aksiya iştirakçıları müxtəlif dillərdə səsləndirdikləri şüarlarda bu tələbi irəli sürürlər: torpaqlarımızda ekoloji cinayətə son qoyulsun. Rusiya sülhməramlıları kontingentinin komandanı Andrey Volkov etirazçılarla görüşüb azərbaycanlı mütəxəssislərin monitorinq aparmaları üçün lazımı şərait yaradılmasını təmin etsin. Amma çox təəssüf ki, general A.Volkov aksiyanın keçirildiyi bir aya yaxın vaxt ərzində hələ də inadla iştirakçılarla görüşməkdən imtina edir.

Ermənilər isə yenə də öz xislətlərini göstərirlər. Onlar, guya, blokadada qalıb acından ölmək təhlükəsi ilə üzləşmiş "yazıq", "məzlum" erməni obrazı yaratmaqda öz "ustalıqları"nu nümayiş etdirirlər. Boş qalmış piştaxtalar, Yeni il şən-

liyi keçirə bilməyən "yazıq ermənilər" in hay-həşirləri bütün dünyaya yayılıb.

Artıq dünya ictimaiyyəti erməni yalanlarına birmənalı olaraq inanmır. Birincisi, bu "məzlum", "yazıq ermənilər" in 30 ildə torpaqlarımızda etdikləri vəhşilikləri beynəlxalq ələmdə bilməyən yoxdur. Dağılmış, yandırılmış binalar, məhv edilmiş infrastruktur göz qabağındadır, dünya ictimaiyyəti bundan yaxşı xəbərdardır. İllərdir işğal etdikləri ərəzilerdə azərbaycanlıların izlərini silmək, tarixi-mədəni irsimizi məhv etmək, əkin yerlərimizi minalamaq, faydalı qazıntı yataqlarını talamaq, əsir götürdükləri dinc əhalini, körpələri, qocaları, qadınları kütləvi məzarlıqlarda diri-diri basdırmaqqla tanınan "yazıq" vandalların iç üzünü dünyaya yaxşı bələddir. İndi artıq anlamayan yoxdur ki, sülh danışıqlarını pozan da, hər cür avantüraya əl atan da, "humanitar böhran"

adından istifadə edərək dövlətimizin əleyhinə iyrənc təbliğat aparana da, onlara humanitar məqsəd üçün verilmiş yoldan silah daşıyaraq, yenidən reванş götürüb müharibə ocağı yaratmaq istəyən ermənilərdir. Necə olur ki, boş piştaxtaya ərəzə gətirməyə "yolu olmayan" ermənilər Ruben Vardanyanın təşkil etdiyi mitinqlərə Ermənistandan rahatlıqla gələ bilərlər.

Azərbaycanlı vətənpərvər gənclər etiraz aksiyasının ilk günündən dəfələrlə bəyan ediblər ki, dinc əhali, mülki şəxslər, müalicə almaq üçün Ermənistanla gəlmək istəyən ermənilər üçün heç bir maneə yoxdur. Necə ki, ermənilərin "bağlı" dedikləri yol ilə humanitar məqsədlə gedən bütün nəqliyyat növləri rahatlıqla hərəkət edə bilər.

Erməni özbaşınalığına, separatçıların Qarabağda törətdikləri ekoloji terrora "yox" deyən vətənpərvər gənclərimiz, QHT nümayəndələri durduqları mövqedə ayıq, niyyət-lərində prinsipialdırlar. Qərarları da budur: tələbləri yerinə yetirilməyincə etiraz aksiyasını qətiyyətlə davam etdirəcəklər.

Əlsən QƏNİYEV,  
"Azərbaycan"

## Sülhməramlılara məxsus avtomobillər Laçın-Xankəndi yolundan maneesiz keçib

Rusiya sülhməramlılarına məxsus təminat-təchizat avtomobilləri Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərəzilerdən maneesiz hərəkət edir.

AZƏRTAC xəbər verir ki, Laçından Xankəndi istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus 1 minik və 6 təminat-təchizat avtomobilinin aksiya ərəzisdən maneesiz keçməsinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərəzilerdən maneesiz hərəkət edir.

AZƏRTAC xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus daha 2 minik və 7 təminat avtomobilinin aksiya ərəzisdən maneesiz keçməsinə şə-



rait yaradılıb. Eyni zamanda sülhməramlılara məxsus bir təminat avtomobilinin Laçından Xankəndiyə doğru təhlükəsiz şəraitdə keçidi təmin edildi.

Aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Qeyd edək ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərəvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərəzilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarını, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucubandan monitorinq baş tutmayıb.



## Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmətə qəbul və ehtiyata buraxılma tədbirləri keçirilir

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" Sərəncamının icrası ilə bağlı ordu da həyata keçirilən tədbirlər davam edir.



Müddətli Nazirliyin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxılırlar.

Bu münasibətlə rayon və şəhərlərdə, eləcə də işğaldan azad edilmiş ərazilərdə yerləşən hərbi hissələrdə ordudan tərxis olunan hərbi qulluqçuların tənənlə yola salınma mərasimləri keçirilir.

Tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi birliyi sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Vəton müharibəsində qazanılan parlaq Qələbədən, Azərbaycan əsgər və zabitlərinin pəhrəmanlıq, şücaət göstərməklə şərfəli missiyasını yerinə yetirərək doğma torpaqlarımızı işğalçılardan azad etməsindən danışılıb.

Komandanlığın təbrik-müraciəti hərbi qulluqçulara çatdırılıb, hərbi xidməti uğurla başa vurmış gənclərə uğurlar arzulanıb.

Ehtiyata buraxılan hərbi qulluqçular daim vətənin müdafiəsi namına Ali Baş Komandanın əmrinə hazır olacaqlarını bildiriblər. Gənc əsgərlər isə silahdaşları adından, özündən əvvəlki döyüşçülərin ənənələrini davam etdirəcəklərinə, ərazi bütövlüyümüzü göz bəbəyi kimi qoruyacaqlarına söz veriblər.

Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya Fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

## Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğunun birgə tədbirlər planı imzalanıb

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası"na əsasən 2023-cü ildə terrorçuluq və ekstremizmin bütün təzahürələrinin qarşısının alınması sahəsində Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bundan başqa, cari il ərzində Azərbaycan Ordusunda hüquq qaydasının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması sahəsində hər iki qurum arasında birgə tədbirlər planı imzalanıb.

Plana əsasən müxtəlif kateqoriyalı hərbi qulluqçularla keçiriləcək nəzərdə tutulan tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyən edilib.

2023-cü il ərzində Müdafiə Nazirliyinin tabeliyindəki qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrində təşkil olunacaq görüşlərdə şəxsi heyətin hüquqi biliklərinin artırılması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən olunmuş tədbirlər və digər fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılıb.

## Erməni mətbuatının ordumuzun 2022-ci ildəki itkiləri ilə bağlı yaydığı məlumatlar yalandır

Erməni mətbuatının, guya, Azərbaycan Ordusunun 2022-ci ildəki itkiləri ilə bağlı yaydığı məlumatlar yalan və dezinformasiya xarakteri daşıyır.

AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

"Uydurma və reallığı əks etdirməyən rəqəmlərin əks olunduğu bu cür məlumatlar ictimaiyyəti çaşdırmaq məqsədi güdür. Qeyd edək ki, ordumuzun itkiləri barədə ölkə mətbuatında müntəzəm olaraq rəsmi məlumatlar verilib. Ermənistan mətbuatı ehtiyata buraxıldıqdan sonra müxtəlif səbəblərdən dünyasını dəyişmiş vətəndaşlar barədə məlumatları belə ordumuzun döyüş itkiləri kimi qələmə verməyə çalışır. Odur ki, vətəndaşlarımızı, media nümayəndələrini, həmçinin sosial şəbəkə istifadəçilərini bu cür həqiqətə uyğun olmayan məlumatları tirajlamamağa çağırırıq", - məlumatda qeyd edilib.

## Erməni texnikasının atəşə tutulması ilə bağlı məlumat haqiqətə uyğun deyil

Azərbaycan Ordusunun bölmələri tərəfindən, guya, yanvarın 6-sı saat 13:00-da Rusiya silahlı qüvvələrinin müvəqqəti yerləşdiyi Xocavənd rayonunun Çörəklı yaşayış məntəqəsi ərazisində təsərrüfat işləri gören texnikanın atəşə tutulması ilə bağlı yayılan məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib. "Bu məlumat qəti surətdə təxribatçıdır", - deyərək məlumatda qeyd edilib.



## Bakı qara hazırdır?

Gözlənilən kəskin hava şəraiti ilə bağlı paytaxtda gücləndirilmiş iş rejiminə keçilib

Bu idarənin işçiləri sentyabrın başlayaraq ta martın sonlarına qədər iş gününün həftəlik və gündüzlük hava proqnozlarını izləyərək başlayırlar. Belə demək mümkündürsə, onların iş rejimi həm də sinoptiklərin proqnozlarından asılıdır.



Onlar havanın qarlı-şaxtılı olacağını eşdən kimi gücləndirilmiş iş rejiminə keçid edir, paytaxt sakinləri hələ şirin yuxuda olarkən - gecə saatlarında şəhərin yollarını hərəkət üçün işlək vəziyyətə gətirirlər.

Sinoptiklərin proqnozlarına görə, Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra yanvarın 8-dən başlayaraq havanın dəyişməyi, arılar yağintılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Məlumat əsasən, temperatur ötən günlərlə müqayisədə 10-12 dərəcə enəcək, 2-8 dərəcə şaxta olacaq. Ona görə də aidiyyəti idarə və təşkilatların, eləcə də barsındə bəhs etdiyimiz Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təchizat İdarəsinin xüsusi texnikaları artıq saz vəziyyətə gətirilib, kifayət qədər duz və lazımı inventar ehtiyatı yaradılıb. Kəskin hava dəyişikliyi ilə əlaqədar paytaxt rayonlarında yaradılmış qışa hazırlıq qorğahlarında lazımı işlər tamamlanıb.

### 24 saatlıq növbətçilik rejimi tətbiq olunub

Qarlı havalarda paytaxtın küçüləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qardan və buzdan təmizlənir. Sanitariya və Texniki Təchizat İdarəsinin rəisi Mübariz Hüseynov deyib ki, bu il də 50 texnika müvafiq küçülərin istənilən vaxt qar və buzdan təmizlənməsi məqsədilə hazır vəziyyətə gətirilib.

Onun sözlərinə görə, şaxtılı hava proqnozu ilə əlaqədar 24 saatlıq növbətçilik rejimi tətbiq olunub: "Maşınlarla duz yüklənilib və texnikalar hazır vəziyyətdədir. Hava proqnozu ilə əlaqədar olaraq artıq yanvarın 8-dən etibarən texnikaların şəhərdaxili küçülərə çıxarılacağı planlaşdırılıb. Buzlanma müşahidə olunarsa, vaxt itirmədən işə başlanılacaq. Yollar duzların səpilməsi əsasən

gecə saatlarında həyata keçirilir. Çünki hava işıqlanan kimi vətəndaşlar evdən çıxır, işə və yaxud da dərəcə gediirlər. Vətəndaşların işini asanlaşdırmaq üçün yolları gecədən hazır vəziyyətə gətirmək lazımdır".

### 8 min ton duz ehtiyatı var

Mübariz Hüseynovun sözlərinə görə, hazırda idarədə 8 min ton duz ehtiyatı var: "Əgər lazım olarsa, əlavə 1000 ton da tədarük edə bilərik. Lakin buna ehtiyac yaranacağı ehtimal edilmir, çünki Bakıda hava, adətən, mülayim keçir. 2013-cü ildə höftülərdə davam edən şaxtılı havalarda təxminən 14 min tona yaxın duz ehtiyatından istifadə olunub. Həmin vaxta qədər paytaxt küçülərini qardan təmizləmək üçün həm də qumdan istifadə edilirdi. Lakin sonralar qumun effektiv olmadığı, texnikalara ziyan vurduğu məlum oldu. Ona görə indi yalnız duzdan istifadə edilir".

Paytaxt yollarının qışa hazırlığı üçün sentyabrın etibarən müvafiq işlərə başlanılıb, qartəmizləyən maşınlar texniki baxımdan keçirilir. İdarə rəisinin məlumatına görə, zədələnmiş texnikalar əsaslı təmir edilir, lazım gəldikdə isə yenisi ilə əvəzlənir. Məsələn, ötən il yeni alınan 12 duzsəpən və qarqürəyən texnika bu il yolların qardan və buzdan təmizlənməsi işlərini daha da asanlaşdıracaq.

Bakının relyefi enişli-yoxuşlu olduğu üçün qardan təmizləmə işləri bu faktorlar nəzərə alınmaqla aparılır. Hava şəraiti ilə əlaqədar olaraq ilk növbədə daha tez buz bağlayan körpülərə, ümumiyyətlə, insanların sıx toplaşdığı yerlərə duz səpilir və təmizlənmə işləri aparılır. Paytaxtın 12 rayonu üzrə təhkim olunmuş işçilər qorğahlarla əlaqə qədər və müvafiq olaraq daha çox ehtiyac olan ərazilərə üz tuturlar. Qar az olan yerlərdə təmizlənmə işi duz səpilməsi ilə tamamlanır. Yox, əgər qar çox olarsa, yollar əvvəlcə qarqürəyən maşınlarla təmizlik iş-

ləri aparılır, sonra isə duz səpilir. Onu da qeyd edək ki, duz qarın üzünə səpilən kimi onu ərirtir. Yəni səhər saatlarında küçüyə çıxan insanların yolları qarlı dolu görməsi təbii. Həmin ərazidən yalnız avtomobil keçərsə, duz parçalanır və qarı ərdir.

### Vətəndaşlar da qarlı-şaxtılı havalara hazırlaşmalıdırlar

Bir neçə ildir ki, Bakıya qar az yağır və ya tez əririr. Ona görə paytaxt sakinləri qarlı havalara o qədər də vərdis etməyiblər. Mübariz Hüseynov hesab edir ki, qar yağanda vətəndaşlar, adətən, hazırlıqsız olduqları üçün yollarla müəyyən problemlər yaşayırlar.

Həmsöhbətimiz deyir ki, müxtəlif obyektlərin sahibləri və ya işçiləri də on azından öz müştərilərinin rahatlığını təmin etmək üçün müəyyən işlər görə bilərlər: "Obyektlərin qarşısı, kiçik pilləkənlər vətəndaşlar tərəfindən qardan və buzdan təmizlənmə bilər. Xarici ölkələrdə ona görə sakinlər daha az problemlə qarşılaşırlar ki, onlar belə havalara vərdis ediblər. Elə şəhərlər var ki, aylarla qar ərirmir və belə olan halda sakinlər havaya uyğun davranmağı öyrənirlər. Müəyyən boşluqların aradan qaldırılması üçün vətəndaşların bu məsələdə hazırlıqlı olması vacib şərtir".

Qarın yağmasından məmnun qalmaq üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərmək vacibdir. Əks halda hər kəsin, xüsusilə də uşaqların səbirsizliklə gözlədiyi qar insanların həyatını çətinləşdirir. Lakin görünən odur ki, xüsusi texnikaları saz vəziyyətə gətirilmiş, lazımı duz və inventar ehtiyatı yaradılmış Bakı qarlı günlərə artıq hazırdır və havanın kəskin dəyişməsi paytaxtımızın küçə və yollarında problemlər yaratmayacaq.

Nəzrin QARDAŞXANOVA,  
İlham BABAYEV (foto),  
"Azərbaycan"

## Koronavirus yenidən dünyanı təhdid edir

COVID-19 hələ də bəşəriyyəti ciddi şəkildə təhdid edən problem olaraq qalmaqdadır. Dünya ölkələrinin pandemiya ilə qlobal səviyyədə mübarizəsinə baxmayaraq, onun qarşısını tamamilə almaq hələ də mümkün olmayıb. Hətta əksinə, son günlərdə qeydə alınan statistik göstəricilərə əsasən, bəzi ölkələrdə infeksiyaya yoluxanların sayında ciddi artım müşahidə olunur.

Yoluxanların və ölüm hallarının sayındakı artım müəssisələrdə narahatlıq yaradır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri koronavirus infeksiyası ilə mübarizədə növbəti addımları müzakirə etməkdən ötrü Cenevrədə toplaşblar. 2020-ci ilin iyununda yaradılan 30 ekspertdən ibarət qrupun vəzifəsi koronavirusun mutasiyası barədə məlumatları öyrənmək və yeni variantların təhlükəliliyini dəyərləndirməkdir. Ekspert qrupu sonuncu dəfə ötən ilin oktyabrında toplaşmışdı.

Koronavirus pandemiyası davam edərkən virusun yeni mutasiyaları da aşkarlanır. COVID-19-un yeni "Omikron XBB.1.5" ştamı sürətlə yayılmağa başlayıb. 29 ölkədə aşkarlanan digər mövcud altvariantlardan daha ağır olub-olmaması hələ bəlli deyil. "Omikron XBB.1.5"-in artım tempindən narahat olan ÜST yeni ştamın ciddiliyi ilə bağlı analiz üzərində işləyir.

Bəzi ölkələr Çindən gələn səxslərdən koronavirus testi tələb edirlər

Ötən ilin dekabr ayında Çində təqribən 250 milyon nəfərdə COVID-19 aşkarlandı. Ölkədə yoluxma hallarının qəfil artması ÜST-ni də narahat edir. Qurumun baş direktoru Tedros Gəbreyesus tviter sahifəsində "risklərin dəyərləndirilməsi və onlara reaksiya ver-

şəndən 35-nin COVID-19 testinin notəsi pozitiv olub. Buna görə də İtaliyada yeni dalğa ilə bağlı narahatlıq yaranıb. İtaliya Səhiyyə Nazirliyi əhalisini qorumaq üçün Çindən ölkəyə gələn bütün şəxslərdən gəlməzdən 48 saat əvvəl götürülmüş koronavirus testi tələb olunacaq. Test notəsi müsbət çıxan səxslərin evdə, hotelə və ya xəstəxanada karantinə alınacağı bildirilib. İtaliya həmçinin Avropa Komissiyasına məktub yazaraq onları da oşar təşəbbüslərlə çıxış etməyə səsləyib.

Fransa da Çindən gələn şəxslərdən COVID-19 testi tələb edəcək. Bu qayda 1 yanvar 2023-cü il tarixdən qüvvəyə minəcək. Testlər səyahətə başlamazdan əvvəl 48 saat əvvəl verilməlidir. 2023-cü il yanvarın 8-dən çinli turist və iş adamlarının kütləvi şəkildə ölkəyə gəlməsinə hazırlaşan Fransa artıq təyyarədə maskaların taxılması qaydasını tətbiq edib.

Azərbaycanda vəziyyət sabitdir

Klinik Tibbi Mərkəzin həkim-infeksiyisti Aişə Kərimova deyir ki, son 1 ay ərzində dünya üzrə COVID-19-a yoluxmada artım müşahidə edilsə də, Azərbaycanla vəziyyət sabitdir: "Hazırda ölkəmizdə mövsümi xarakterli, əsasən boğaz ağrısı, öskürək və yüksək hərərətli müşayiət olunan kəskin respirator virusların artımını şahidi oluruq".

A.Kərimova qeyd edir ki, mövsümi qripə COVID-19-u birləşdirən tam ayırd etmək hələ ki mümkün deyil: "Koronavirusun yeni ştamlarının xarakteristikası

hələ bilinmir. Yalnız laborator diaqnostika ilə kəskin ayırma deyə bilərik. Lakin klinikaya qızdırma və boğaz ağrısı ilə müraciət edən xəstələrin bir çoxunda koronavirus aşkarlanmır".

Həkim-infeksiyisti bildirir ki, virusun geniyası tendensiyasının davam etdiyini nəzərə alaraq, vəziyyətin kəskinləşməsi üçün vətəndaşlara diqqətli və təbiri olmağı tövsiyə edirik: "39-40 dərəcə hərərət, şiddətli boğaz ağrısı, öskürək, ciddi əzələ ağrıları olanlar, xüsusilə həssas qrupa daxil olan yaşlılar, azaşlıqlar, hamilələr və yanaşı xəstəliklərdən əziyyət çəkənlər həkim-infeksiyisti müraciət edərkən müalicələrini nəzərdə tutma aparmalıdırlar".

"Səvindirici haldır ki, pandemiya qarşı mübarizə tədbirlərimiz özünü doğruldur. Lakin diqqətsizlik və şəxsi gigiyena qaydalarına əməl etməmək virusa yoluxma ehtimalını artırır. Dünyanın bir tərəfində hələ də pandemiya ocaqları varsa, üstəlik, ölkələrarası səyahətlər mövcuddur, belə olan halda yalnız birlikdə virusun yayılmasının qarşısını ala bilərik. Xəstəliyə yoluxmuş şəxslər isə mütləq qaydada birdəfəlik tibbi maskalar taxmalı və özlərini oturdakılardan təcrid etməlidirlər. İnsanlar sosial məsafəni qorumaqlı, gün ərzində gigiyena qaydalarına riayət etməli, vitamin qəbuluna və gündəlik rasiona, mövsümi uyğun meyvə-tərəvəzin qəbul edilməsinə xüsusi diqqət yetirməlidirlər", - deyərək A.Kərimova bildirir.

Ülkər XASPOLADOVA,  
"Azərbaycan"

## Qarabağ həqiqətləri Beynəlxalq Ədalət Məhkəməsində...



Əvvəli 1-ci səh.

Azərbaycan tərəfinin dəfələrlə müraciətlərinə baxmayaraq, Qarabağda, Şərqi Zəngəzürdə minaladlıqlar bütün ərazilərin xəritəsini verməkdən imtina edir. Bununla Ermənistan azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasının qarşısını almağa cəhd göstərir.

Hələ ötən il Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinin 7 dekabr 2021-ci il tarixli qərarı ilə müəyyən edilmiş müvəqqəti tədbirlərə əməl etmədiyini sübuta yetirən məlumatlarla əlaqədar Azərbaycan tərəfi Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmişdi. Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bu barədə məlumatında diqqətə çatdırırdı ki, sübutlar göstərir, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan sonra işğaldan azad edilmiş ərazilərə, məsələn, Laçına 1300 minə yerləşdirib. Nazir müavini üçtərəfli Bəyanatın imzalanmasından sonra bu ərazilərdə heç bir hərbi əməliyyat olmadığını nəzərə çatdırırdı. Vurğulanı ki, 2020-ci ildən bəri işğaldan azad edilmiş ərazilərdə mina partlayışları notəçisində 240-dan çox azərbaycanlı həlak olmuş və ya yaralanmışdır: "Ermənistan həmçinin Beynəlxalq Ədalət Məhkəməsinin azərbaycanlılara qarşı irqi nifrətin qızdırılmasını və təbliğinin qarşısının alınmasına dair hökümünü yerinə yetirməyib. Eyni zamanda bir çox nümunələri onların diqqətinə çatdırmağımıza baxmayaraq, hərbişəkilənmiş qrupların nifrət nitqi və zorakılığına qarşı heç bir tədbir görməyib".

Qeyd edək ki, Ermənistanın cinayətkarlığı notəçisində üç həftə əvvəl yenidən faciə baş verdi. Kəlbəcər rayonunda minlərlə partlaması notəçisində 7 azərbaycanlı, eləcə də borpa işlərinə iştirak edən 4 mülki şəxs yaralandı, bir azərbaycanlı isə həlak oldu.

### Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə ikinci müraciətini təqdim etdi

Azərbaycan Ermənistanın azərbaycanlıların insan hüquqlarının məqsədyönlü şəkildə pozulmasına cavab olaraq, "İrqi ayrı-seçkililiyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiya (CERD) çərçivəsində təcili tədbirlər görülməsi məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə ikinci müraciətini təqdim etdi.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumatda xüsusilə Ermənistanın 2021-ci ildən başlayaraq Azərbaycan ərazisində minalar və evlərdə mina tələlər yerləşdirməkdə davam etdiyinə dair yeni sübutların mövcud olduğu diqqətə çatdırıldı. Bildirildi ki, bu minalar və mina tələləri Ermənistanın qanunsuz işğalı notəçisində azərbaycanlıların 30 il əvvəl qovulduğu mülki yaşayış məntəqələrində və ya onların yaxınlığında yerləşdirilməklə məcburi köçkünlər ailələrinin və icmalarının öz evlərinə qayıtmasına maneçilik törədir.

Azərbaycan mülki vətəndaşlarının qayıdacaqları rayonların operativ, təhlükəsiz və effektiv şəkildə minalardan təmizlənməsi istiqamətində Ermənistanın dərhal lazımı addımlar atması, mülki əraziləri mina və digər partlayıcı maddələrlə hədəfə almaması və bu xüsusda Laçın yolundan istifadəni dayandırması məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.

Azərbaycanın davam edən sülh prosesinə və danışıqlara, həmçinin beynəlxalq hüquq çərçivəsində bütün insanlارın hüquqlarının qorunmasına sadıqlığını dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar görür. Ermənistan isə üçtərəfli Bəyanatı kobud şəkildə pozaraq hərbi təxribatlarını davam etdirməkdən çəkinməyib. Ötən ilin avqust ayından etibarən ölkəmizdə 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox mina aşkarlandı. Azərbaycan tərəfi minaların Ermənistanın üçtərəfli Bəyanatla bütün hərbi əməliyyatları dayandırmağa, qüvvələrini Azərbaycanın çıxarmağa və azərbaycanlı məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtmasına razılığından sonra yerləşdirildiyinə dair sübutların mövcud olduğunu bildirir. Həmin minaların yarıdan çoxu azərbaycanlı məcburi köçkünlərin qayıtmalı olduğu mülki ərazilərdə aşkar olunub. O da diqqətə çatdırılıb ki, bundan əlavə, Ermənistan bu minaların və digər silahların daşınması məqsədilə yalnız humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın yolundan açıq şəkildə istifadə edib.

Bildirildiyi kimi, mülki ərazilərin minalarla hədəfə alınması gəhənsiz mülki şəxslərin həyatına təhdid yaradır. Bu həm də Azərbaycanın hələ də öldürülməsinə sadıq qaldığı sülh sazişini təhlükə altına qoyan bir təxribatdır.

Xatırladaq ki, keçən ilin 12 oktyabrında Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan tərəfindən 2022-ci il sentyabrın 16-da təqdim olunan yeni halların 2021-ci il 7 dekabr tarixli qərarında göstərilən tədbirləri dəyişdirmək üçün yetərli olmadığını bəyan edərək Azərbaycana qarşı verilmiş vəsatəti rədd etmişdi.

Ümid edirik ki, beynəlxalq səviyyədə cəzalandırılmadığı üçün arxayınlaşan və azğınlaşan, işğalçılıq siyasətini davam etdirən Ermənistan dövlətinə qarşı himayədarlıq münasibəti birdəfəlik dəyişəcək. Ermənistan əməllərinə görə layiqli cavabını almalı, özbaşnalıqlarına, cinayətkarlığına son qoymalıdır. O zaman haqq yerini tapar, ədalət bərqərar olar.

Zöhrə FƏRƏCOVA,  
"Azərbaycan"



## REGIONLAR

## ADAU-da "Açıq mikrofon" günü keçirilib



Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) valideyn, tələbə və müəllimlər üçün "Açıq mikrofon" günü keçirilib.

Tədris və imtahan prosesində tələbə və müəllimlərin, xüsusilə valideynlərin təklif və rəylərinin dinlənilməsi məqsədilə keçirilən tədbirdə çıxış edən universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov ali təhsil müəssisəsinin qarşında gələn semestr imtahanlarına hazırlıq prosesi, imtahanların keçirilmə qaydası və gələcəkdə həyata keçiriləcək layihələr barədə iştirakçılara ətraflı məlumat vermişdir. Diqqətə çatdırılmışdır ki, imtahanlar bolonaya prosesinə uyğun olaraq test və yazılı formada keçiriləcək və bunun üçün hazırlıq işləri görülmüşdür.

Tədbirdə çıxış edən valideynlər "Açıq mikrofon" gününün əhəmiyyətindən danışıq, bunu övladlarının təhsil aldığı ali təhsil ocağı ilə sıx əlaqə qurulmasında vacib amil kimi dəyərləndirmişlər.

"Açıq mikrofon" günündə valideynlərin sualları cavablandırılmış, imtahanların keçirilməsi ilə bağlı təklifləri dinlənmişdir.

S.ƏLİYEV,  
"Azərbaycan"

## Azərbaycanda qazlaşdırılmayan kəndlərin sayı açıqlanıb

"Hazırda Azərbaycanda 982 qazlaşmayan kənd var". Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşəların İnkişafı Xidmətinin rəisi Xalqverdi Hüseynov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ölkə ərazisində qazlaşma prosesi tam başa çatmadığından bəzi ucqar kəndlər yanacaq üçün oduncaqdan istifadə edir. Ötən il 64 min kubmetr oduncağın satılmasına icazə verilib. Bu Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir.

"Hazırda Azərbaycanda 982 qazlaşmayan kənd var. 426 kənd bilavasitə meşə ilə həmsərhəddir. Onların 90 faizi yanacaq üçün oduncudan istifadə edir. Meşə ətrafı kəndlərin yanacaq tələbatının ödənilməsinə çalışırıq. Bununla bağlı biz əhali arasında görüş keçirib onların yanacaq tələbatını müəyyən edirik", - deyər X.Hüseynov bildirib.

Ölkəmizdə kənd təsərrüfatının inkişafında, o cümlədən yüksək məhsul istehsalında və ərzaq bolluğunun yaradılmasında mühüm amil hesab edilən suvarma sahəsində əməli addımlar atılır. Bunu Göygöl rayonunun təmsalında da aydın görmək olar.

Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində kənd və qəsəbələrdə taxıl, bostan, tərəvəz, yem bitkiləri, habelə fərdi həyətə torpaq sahələrinin mövcud su mənbələri hesabına suvarılmasında əvvəllər mövcud olan problemlər demək olar aradan qaldırılmışdır. Rayon Suvarma Sistemləri İdarəsinin rəisi İsmayıl Əvəzov deyir ki, əvvəlki illərdə olduğu kimi, keçən il də suvarmanı yüksək səviyyədə təşkil etmək üçün su kanalları, kollektorlar müntəzəm olaraq lildən təmizlənmiş, su nasos stansiyaları, hidrotexniki qurğular vaxtında təmir edilərək işlək vəziyyətdə saxlanılmış, daşqın və sel suları təhlükəsizliyinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülmüş, ökin sahələrinin su ilə sərəməli təmin olunması üçün bir çox ərəzilərdə suvarma şəbəkələri genişləndirilmiş, yeni xətlər çəkilmişdir.

Səhəbot zamanı öyrəndik ki, idarə 2022-ci ildə də suvarmanı tələb olunan səviyyədə həyata keçirmək üçün nəzərdə tutulan işləri uğurla həyata keçirmişdir. Kənd təsərrüfatı bitkilərinin suvarılmasının həyata keçirilməsi məqsədilə kanalları su limitləri təsdiq edilmiş, dövlət təsərrüfatlarının, fermerlərin, sudan istifadə edən digər qurumların suvarma suyunu olmaq üçün tələbatını təmin etmək üçün lazım olan işlər



Su qədər ömrü olanlar

## Keçən il Göygöl əkinçiləri rayon melioratorlarının işindən razı qalmışlar

vaxtında yerinə yetirilmişdir. İl ərzində rayon ərazisində mövcud olan 15210 hektar suvarılan ökin sahələrində kənd təsərrüfatı bitkilərinin suvarılması yüksək səviyyədə təmin edilmişdir. Suvarmada 296 subartezian quyusundan və 10 su nasos stansiyasından istifadə olunmuşdur.

Rayon ərazisində sel sularından mühafizə tədbirlərinin həyata keçirilməsi sahəsində də müvafiq işlər görülmüşdür. Sel və daşqınların qarşısını almaq üçün Göncəçay, Kürəkçay, Qoşqarçayın mərcələri təmizlənmiş, Nadel, Mollaosman, Qızılca və Bəhrəmbağ arklarının və kanalların dənələri şitlər, beton bloklar və digər vasitələrlə möhkəmləndirilmişdir. Bundan əlavə, 122 min kubmetr həcmində çay məcrasının təmizlənməsi işləri görülmüş, 35 hidrotexniki

qurğu, 21 hidropost cari təmir edilmiş, 85 min kvadratmetr arx və kanallarda təmizləmə işləri və boru kəmərinə 3 kilometr uzunluğunda cari təmir aparılmışdır. Beton kanallarda da təmir işləri görülmüşdür. Eləcə də Xanlar və Ərəbli arklar vasitəsilə ökin sahələrinin suvarılması təmin edilmiş, Kürəkçay və Qoşqarçayda qapalı boru şəbəkələri cari təmir olunmuşdur.

Nasos stansiyalarının fasiləsiz işini təmin etmək üçün də lazım olan bütün tədbirlər görülmüş, o cümlədən Aşıqlı və Dözlər nasos stansiyası cari təmir edilmiş, Çaylı və Topalhəsənli kəndlərində 3 nasos stansiyasında nəzərdə tutulan bütün işlər başa çatdırılmışdır. Həmin stansiyalarda ehtiyat nasos aqreqlərinin quraşdırılması ökin sahələrində suvarma suyunun vaxtında və

itkisiz çatdırılmasını təmin etmişdir. Bundan başqa, 214 subartezian quyusu da cari təmir olunmuşdur.

Prezidentin sərəncamının icrası çərçivəsində Balçılı, Quşqara, Nadil kəndlərində və Səmədli qəsəbəsində ümumilikdə 5 yeni subartezian quyusu qazılmışdır. Həmin quyulara yüksək gərginlikli elektrik xətləri çəkilmiş, qidalandırıcı gərginlik transformatorlarının quraşdırılması başa çatdırılmışdır. Əlavə olaraq yeni qazılacaq daha 9 subartezian quyusunun yerləri dəqiqləşdirilmiş və sənədləşdirilmişdir. Eyni zamanda təmirə yaramayan 14 subartezian quyusuna təzə nasos aqreqləri quraşdırılmış, 4 subartezian quyusunun mühafizə şitləri yenilənmişdir.

Hazırda idarənin balansında olan kanalların beton üzlü-

## İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara vergi təşviqləri verilib

"İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 10 dekabr tarixli sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə iqtisadi və əmək resurslarının sərəməli idarə olunması, onların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi məqsədilə vergi, sosial sığorta və digər güzəştlərin tətbiqi, habelə həmin ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiya təşviqi mexanizmlərinin tətbiqi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi tapşırılıb.

Dövlət Vergi Xidmətinin yaydığı məlumatla bildirilir ki, Prezidentin müvafiq sərəncamının icrasının təmin edilməsi məqsədilə işğaldan azad edilmiş ərazilərdə investisiya cəlb edilişinin artırılması və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün optimal güzəştlər və stimullaşdırıcı mexanizmlər hazırlanıb və Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilmişdir.

Vergi güzəştlərinin verilməsində əsas hədəf işğaldan azad edilmiş ərazilərdə investisiyaların cəlbini və həmin sahəyə dövlət tərəfindən təşviqlərin verilməsidir. İşğaldan azad edilmiş ərazilərdə əlverişli coğrafi quruluşa və böyük istehsal potensialına malikdir. Burada həm sənaye, həm də hasilat sənayesi baxımından kifayət qədər geniş imkanlar mövcuddur. Buna görə də həmin ərazilərdə rezident kimi qeydiyyatdan keçən subyektlər digər genişhəcmli güzəştlərə əhatə olunacaq.

İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad ediləcək. Habelə bu azadolma ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdan kənd gəlirlərinə də şamil ediləcək.

Həmçinin işğaldan azad edilmiş ərazilərdə ƏDV ödəyicisi olan rezidentlər tərəfindən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad ediləcək. Bu məqsədlə ƏDV-dən azad

manxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 30 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 faizi fiziki şəxs olan istehlakçılara geri qaytarılması nəzərdə tutulur. ƏDV-nin geri qaytarılması prosesi bu sahəyə,



edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturalarının siyahısını ayrıca təsdiq edilməsi nəzərdə tutulub.

Bununla yanaşı, işğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərin sərəmdarları və payçılarındakı gəlirləri də 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad ediləcək. Bu ərazilərdə iqtisadi fəaliyyətin canlandırılmasını nəzərdə tutan bir sıra digər vergi təşviqləri də təsdiq edilmişdir. İşğaldan azad edilmiş ərazilərdə geniş turizm potensialına malik olması nəzərə alınaraq, turizm sahəsi üzrə nəzərdə tutulan ümumi güzəştlərlə yanaşı, eyni zamanda mehmanxana xidmətlərinə görə ödənilən ƏDV-nin istehlakçılara geri qaytarılması da həyata keçiriləcək. Belə ki, bu ərazilərdə daxilində yerləşən meh-

bizneslə yanaşı, vətəndaş marağının da artırılmasına səbəb olacaq.

Qeyd olunmalıdır ki, vergi azad olmaları bir sıra fəaliyyət növləri və əməliyyatlarına şamil edilməyəcək. Belə fəaliyyət və əməliyyatlara maliyyə xidmətlərinin göstərilməsi, avtonəqliyyat vasitələri ilə yükdaşıma xidmətləri və dövlət büdcəsinin vəsaitləri hesabına podratçı (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətinə həyata keçirən rezident podratçılar istisna olmaqla) tərəfindən malların (işlərin və xidmətlərin) təqdim edilməsi daxildir.

Bütövlükdə, Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə işğaldan azad edilmiş ərazilərdə real sektorun bütün sahələri, yəni ticarət, xidmət, istehsal, tikinti sektoru, hasilat sənayesi və digər subyektlər vergi güzəştləri ilə əhatə ediləcək.

## Naxçıvanda təsərrüfat uçotunun təşkili işi təkmilləşdiriləcək

Naxçıvanda təsərrüfatına uçot sənədlərinin tətbiqi həm bu sahədə statistikanın təkmilləşdirilməsinə, eyni zamanda digər məqsədlər üçün məlumatların ilkin mənbədən əldə edilməsinə imkan verəcək.

Trend-in məlumatına görə, bunu Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov yerli mətbuata müsahibəsində deyib.

Qeyd edək ki, dünən Naxçıvan Dövlət Milli Dram Teatrında təsərrüfat başına uçot kitablarının doldurulması işinin təşkili ilə bağlı müşavirə keçirilib.

Müşavirədə Prezidentin Naxçıvanda səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları, eyni zamanda muxtar respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

## Lerikli gənc təhsilini Cənubi Koreyada davam etdirəcək

Lerik rayonundan olan Sevinc Nuriyeva Cənubi Koreyanın Kyung Hee Universitetinin Qlobal Təqəüd Programını qalibi seçilib. AZƏRTAC xəbər verir ki, o, universitetin biotibbi mühəndislik ixtisasına qəbul olunaraq, bakalavr təhsilini tam təqəüdlə Cənubi Koreyada davam etdirəcək.

On birinci sınıfdan bəri xaricdə təhsil almağı planlaşdıran Sevinc internetdə araşdırma apararkən bu proqram haqqında məlumatla qarşılaşıb: "Təqəüd proqramı maddi imkanlarımı qarşıladığına görə düşündüm ki, bu, mənim üçün böyük şansdır və sənədlərimi toplamağa başladım. Cənubi Koreyada təhsil almağımın əsas səbəbi dünyanın ən qabaqçılı texnologiyalarına malik ölkələrdən biri olmasıdır. Düşünürəm ki, bu ölkənin mədəniyyəti həqiqətən də çox maraqlıdır".

Sevinc Nuriyeva Cənubi Koreyada beş il təhsil alacaq. "İlk bir il ərzində mənə Koreya dilini öyrədəcəklər. Qalan dörd ildə isə ixtisasıma uyğun təhsil alacağam", - deyir lerikli gənc.

Qlobal Təqəüd Programı tələbənin Koreyada təhsil alması üçün bütün imkanları qarşılayır: "Mənim necə seçildiyimə gəldəndə, düşünürəm ki, ingilis dili biliklərimin yüksək səviyyədə olması, müsahibədə özümü yaxşı monada göstərməyim bu işdə mühüm rol oynadı. Bundan əlavə, könlü təşkilatlarda da çox aktiv iştirak etmişəm. Xüsusilə də Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lerik nümayəndəliyinə seçilən gənclərdən biriyəm. Burada qazandığım sertifikatları da proqrama müraciət etdiyim zaman göndərmişdim".

İndi Sevinc Cənubi Koreyaya yola düşəcəyi, yeni təhsil həyatına başlayacağı günü səbirsizliklə gözləyir.

## Gəncədə "Abad məhəllə"lər salınır

Ölkənin ikinci ən böyük şəhərində "Abad məhəllə" layihəsi çərçivəsində görülən işlər hazırda şəhərin Güllüstan yaşayış massivində və 1-ci mikrorayon ərazisində aparılır.

Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyindən (MKTİB) AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, layihə çərçivəsində yaşayış binalarının həyətlərində yonduq sızmaqların sökülməsi, ərazi-də səlhiqə-sahman yaradılır, yeni bordürlər və soki daşları düzülür, asfalt örtüyü çəkilir, yaşıllıq salınır.

"Abad məhəllə"lərdə gecə işıqlandırılması sistemi də qurulur. Güllüstan qəsəbəsində yerləşən məhəllədə artıq 22 dayaq basdırılıb, hazırda isə elektrik xətləri çəkilir. Ümumilikdə



sözünə görə ərazidə 50-yə yaxın dayağın basdırılması nəzərdə tutulur. Yeni dayaqlara LED lampaları quraşdırılır.

"Abad məhəllə"nin 1-ci mikrorayon ərazisində də müasir işıqlandırma sistemi qurulur. Bu məqsədlə ərazidə 22 dayağın basdırılması üçün quyular qazılıb, digər işlərin aparılmasına hazırlıq görülür.

Məhəllələrdə sakinlərin rahat və təhlükəsiz istirahətini təmin edilməsi məqsədilə səhə-bətgahlar, oturmaqcaqlar, idman qurğuları, uşaq və əyləncə meydanları salınır, müasir işıqlandırma sistemi qurulur, məişət tullantılarının atılması üçün yeni konteynerlər yerləşdirilir. 2023-cü ildə Gəncə şəhərinin digər yaşayış massivlərində də "Abad məhəllə" layihəsi çərçivəsində təmir-bərpa və abadlıq işləri aparılacaq.

## Gəncə-Gürcüstan sərhədi yolunun daha bir hissəsinin tikintisi yekunlaşıb

Böyük İpək yolunun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası davam edir. Artıq 130 km-lik yolun 82,2-ci km-lik Gəncə-Zəyəm-Qırılı hissəsində tikinti işləri də yekunlaşıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, magistrallın tikintisi yekunlaşmış Gəncə-Zəyəm-Qırılı hissəsində 16 avtomobil körpüsü və yolötürücüsü, 13 yol qovşağı inşa edilmişdir. Mühəndis qurğularının ən kiçiyinin uzunluğu 27,6, ən böyüyünün isə 290,24 metrdir. Layihənin sözügə-



dən hissəsində həmçinin 53 alt keçid, 362 dairəvi boru, 22 düzbucaqlı su keçidi və 56 dayanacaq da inşa olunub.

130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin 47,95 km-lik 3-cü, Qırılı-Gürcüstan sərhədi hissəsinin

də tikintisi davam edir. Hazırda sözügedən hissədə qaya dolğusu və dənəvər tərkibli əsasın tikintisi, suötürücü boruların, alt keçidlərin və körpülərin inşası işləri aparılır. Paralel olaraq qırmaqdaşı əsasın tikintisi və asfalt-beton örtüyünün döşənməsi işləri də icra edilir.





## ŞUŞA Türk Dünyasının Mədəniyyət Paytaxtıdır



### ● Qarabağ Azərbaycandır!

**Ö**tən il onun ili oldu. Prezident İlham Əliyevin sərəncamı ilə 2022-ci il "Şuşa ili" elan edildi. Yəne qonaqları çox oldu bu qədim şəhərin. Lap otuz il öncə - Ermənistan tərəfindən işğala məruz qaldığı vaxtlara qədərki günlərində olduğu kimi... Yəne gülürlə, səxavətlə qarşıladı gələnləri. Ancaq sevinci kimi qübarının da böyük olduğunu qonaqları da gördü. Axı otuz ilə yaxın işğalçıların əsarətində qalmışdı. Ögeylərin, qədirbilməzlərin əlindən çox çalılar çəkmişdi Şuşa...



# Könlümüzün şəhəri

## Düşmənin mənəvi yaddaşına toxuna bilmədiyi şəhər

Qəsbkar ermənilər tariximizə qonim kösildilər. İşğal etdikləri digər rayon və şəhərlərimizdə olduğu kimi, Şuşada da tarixi-memarlıq nümunəsi olan tikililəri, mədəniyyət ocaqlarını talan etdilər, uçurub dağdırdılar və ya saxtalaşdırmağa, erməniləşdirməyə səy göstərdilər. Bünövrəsi 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulmuş, bu səbəbdən ilk vaxtlar Şuşa ilə yanaşı, xanın sərfinə Pənahabad da adlandırılmış əsrarəngiz şəhərin keçmişini silib biləcəklərinə ümid etdilər. İşğal müddətində Şuşa şəhərində XVIII əsrə aid Şuşa qalasının divarları, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsr, karvansarayı, Molla Pənah Vaqifin mədrəsəsi və türbəsi, Yuxarı Məscid mədrəsəsi, Hacı Quluların malikanəsi, ikimərətli karvansara, Mehmandarovların malikanə kompleks, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidləri, Xurşidbanu Natəvanın evi və bulağı, Əbdürrəhim bəy Haqverdiyevin, Qasım bəy Zakirin, Mir Möhsün Nəvvabın, Süleyman Sani Axundovun, Nəcəf bəy Vəzirovun, Yusif Vəzir Çəmənəziminin, Behbudovların, Fərəməzovların, Zöhrəbəyovun, Bəhmən Mirzənin, Xan Şuşinskiyin, tarzon Sadıqanın evləri, Mamay bəyin evi, məscidi və bulağı, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri və digər qədim yaşayış binaları, tarix-memarlıq nümunələri, mədəniyyət ocaqları erməni vandalizminə məruz qaldı.

O vaxtdək də Odlar yurdundan - bu gözəl məmləkətin tarixində, mədəniyyətində özünəməxsus yer tutan Şuşanın xoş, şanlı-şöhrətli çaqları kimi, ağıri-acıli, bəlalı günləri də az olmamışdı. Ancaq bu Qala şəhərə göz dikən düşmənlərin arzuladı gəc-təz ürəkəldən qalmışdı. Tarixi mənbələrdən məlum olduğu kimi, hələ feodal era müharibələrin dövründə qala dofələrlə çətin sınaqlardan keçib. Qalaya hücum edən Məhəmməd Həsən xan Qacar, Fətəli xan Əfşar, Ağsa Məhəmməd şah Qacar onu ala bilməyiblər.

XX əsrdə də bu əsrarəngiz şəhərin başı çox müsibətlər çəkib. Qafqazın incisi, Azərbaycanın mədəniyyət mərkəzi, Qarabağın göz bəbəyi Şuşa şəhəri 1905-ci və 1920-ci illərdə erməni vandalları tərəfindən yandırılıb. Hər daşı, nadir memarlıq nümunəsi sayılan hər tikilisi tariximizin bir hissəsinə çevrilmiş Şuşa şəhərinin ən ağır günlərindən biri isə 1992-ci il mayın 8-i olub. Həmin

gün erməni işğalına məruz qalıb. 1992-ci ildə şəhər XX yüzillikdə üçüncü dəfə yandırılıb.

Təəssüf ki, Ermənistan silahlı qüvvələrinin işğalı uzun çəkdi. İyirmi səkkiz il yarım davam etdi. Bu illər ərzində gözləri yollara dikilən yalnız Şuşa deyildi. Düşmənin əsarətdə saxladığı Şuşa, eləcə də Qarabağın digər əraziləri və Şorqi Zəngəzur torpaqları hər bir azərbaycanlının qəlbini qübar yeriyəndi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan Ordusu Şuşanı erməni işğalından azad edildiyi gün - 2020-ci ilin 8 noyabrı, Azərbaycan tarixinin Zəfər Günü oldu.

Düşmənin tar-mar etsə də, Qala şəhərimizin mənəvi yaddaşına toxuna bilmədi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi: "İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağlıq vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış Şuşa öz ruhunu, öz qəmətinə saxlaya bildi, öyülmədi, sınımadı, bizə gözəldirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik".

Böyük qələbəmizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizdə tikinti, bərpa-quruculuq işlərinə başlanıldı. Şuşa şəhəri də öz görkəminə qayırdı. Prezident İlham Əliyevin imzaladığı "İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında" fərmanına uyğun olaraq, Qarabağın hər yerində, həmçinin Şuşada bərpa-quruculuq işləri sürətlə həyata keçirilib. Şuşada artıq infrastruktur layihələri ilə yanaşı, tarixi, dini və memarlıq abidələrinin bərpası istiqamətində xeyli işlər görülüb. Tikinti-quruculuq işləri dövlət başçısının tapşırığına əsasən, şəhərin tarixi memarlıq xüsusiyyətlərinə uyğun aparılıb. Prezident İlham Əliyev bildirib: "Şuşanın tarixi simasını bərpa etməliyik. Hər hansı tarixi memarlıq ansamblına xələf gətirə biləcək başqa layihə orada icra edilməməlidir".

## Qədim şəhərin qürurlu, sevincli günləri

Ötən il "Şuşa ili" çərçivəsində bütün ölkə miqyasında bir-birindən maraqlı, yaddaqalan, möhtəşəm tədbirlər həyata keçirildi. 2022-ci ilin fevralında "Mühəribə cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi kontekstində" adlı XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Ermənistanın işğaldan azad olunmuş Şuşa şəhərinə səfər etdilər. Qış Məktə-

binin iştirakçıları Azərbaycanın görkəmli sənətkarları Natəvan, Bülbül və Üzeyir bəy Hacıbəylinin güllələnməsi heykəlləri olan Şuşa şəhərinin mərkəzi meydanına, sonra isə Xurşidbanu Natəvanın evi və Xan qızı bulağı olan ərazi, Bülbülün ev-muzeyi, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Yuxarı Gövhər ağa məscidi, Qazançı kilsəsi ilə tanış oldular, Cıdır düzünə getdilər.

Görkəmli müğənni, Azərbaycan vokal məktəbinin banisi, dahi Bülbülün anadan olmasının 125 illiyinə həsr olunan Vokalçıların Bülbül adına VIII Beynəlxalq müsabiqəsi Şuşada keçirilən yaddaqalan tədbirlərdən biri oldu. Müsəbiqədə Azərbaycan, Rusiya, İsrail, Türkiyə, Monqolustan, Özbəkistan, Ukrayna, Meksika, Qazaxıstan və digər ölkələrdən 100-ə yaxın ifaçı iştirak etdi.

İlk dəfə 1989-cu ildə keçirilən "Xarıbülbül" festivalı Vətən müharibəsində qazandığımız qələbədən sonra - 2021-ci il mayın 12-13-də Şuşada Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən təşkil olundu. O zaman "Xarıbülbül" festivalının açılış mərasimində dövlət başçısı dedi: "Biz bu gözəl ənanəni bərpa etdik və bundan sonra "Xarıbülbül" festivalı Şuşada hər il keçiriləcək".

"Şuşa ili" çərçivəsində keçən ilin 12-14 may tarixlərində təşkil olunan V Xarıbülbül Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qorunması təşkilatı tərəfindən təşkil olundu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak etdilər.

Respublikamızın ayrı-ayrı regionlarından folklor kollektivləri, o cümlədən bir sıra xarici ölkələrdən gələn müxtəlif folklor ifaçıları, rəq kollektivləri beynəlxalq festivalda çıxış etdilər.

Ötən il iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdəğanın imzaladığı Şuşa Bəyannaməsinin bir il tamam oldu. Bu münasibətlə Şuşada "Azərbaycan-Türkiyə strateji mütəfəhlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda beynəlxalq konfrans təşkil olundu. Qeyd edək ki, Şuşa Bəyannaməsinin iki ölkə arasında tarixi sınaqlardan keçmiş ortaq strateji maraqlara söykənən hərbi-siyasi və təhlükəsizlik məsələsi əksini tapıb.

2022-ci il iyulun 22-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Milli Mətbuat Günü münasibətlə "Mediada global trendlər, yeni çağırışlar"

mövzusunda Beynəlxalq Media Forumu keçirildi. Forumda Azərbaycanın media nümayəndələri, ekspertləri və rəsmi şəxslərlə yanaşı, xarici media təmsilçiləri də iştirak etdilər.

Tədbirdə qeyd edildi ki, Şuşada təşkil edilən bu forum gələcəkdə beynəlxalq tədbirlərin keçirilməsi üçün möhkəm zəmin yaradacaq.

Yola saldıığımız ilin 25-29 iyulunda ölkəmizdə keçirilən Qoşulmama Hərəkatı Genclər Sammiti çərçivəsində Hərəkatın tarixində ilk dəfə Qoşulmama Hərəkatına üzv ölkələrin genclərini birleştiren Genclər Təşkilatı yaradıldı.

Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın adı Şuşa Akkordunu (Şuşa razılaşması) kimi tarixdə qalan Qoşulmama Hərəkatı Genclər Təşkilatının yaradılmasına dair sənədin qəbulu ilə bu mötəbər qurumun tarixinə yazıldı. Diqqətə çatdırmaq istəyirik ki, Qoşulmama Hərəkatı Genclər Təşkilatının yaradılmasına dair sənədin qəbulu ilə bu mötəbər qurumun tarixinə yazıldı. Diqqətə çatdırmaq istəyirik ki, Qoşulmama Hərəkatı Genclər Təşkilatının yaradılmasına dair sənədin qəbulu ilə bu mötəbər qurumun tarixinə yazıldı.

Ötən il qürur duyduğumuz bir xəbər də Azərbaycanın 270 yaşlı mədəniyyət paytaxtı, muğam-sənət beşiyi Şuşa şəhərinin 2023-cü il üçün "Türk Dünyasının Mədəniyyət Paytaxtı" elan edilməsi oldu. Bildiyimiz kimi, bu bərdə qərar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-u üzv ölkələrin Mədəniyyət Nazirliyi Daimi Şurasının martın 31-də Türkiyənin Bursa şəhərində keçirilən növbədənəkar iclasında qəbul edilmişdi.

TÜRKSOY-un 2022-ci il "Bursa-Türk mədəniyyət paytaxtı ili"nin rəsmi başlanğış mərasimi dekabrın 9-da keçirildi. Mərasimdə mədəniyyət paytaxtının simvolu Bursadan Şuşaya ötürüldü. Simvol Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Korimova Bursa Böyükşəhər bələdiyyə rəhbəri Alınur Aktaş tərəfindən təhvil verildi.

TÜRKSOY-un baş direktoru Sultan Rayev, Türk Dövlətləri Təşkilatının baş direktoru Kubançıbek Ömürəliyev, Bursa valisi Yakub Çobolot, Bursa Böyükşəhər bələdiyyə rəhbəri Alınur Aktaş çıxışlarında zəngin tarixi və mədəni irsin beşiyi, dahi şəxsiyyətlərin vətəni, keçilməz qala olan Şuşanın "2023-cü il Türk dövlətlərinin mədəniyyət paytaxtı" elan olunmasını tarixi yeni və möhtəşəm səhifəsi adlandırdılar.

Zöhrə FƏRƏCOVA,  
"Azərbaycan"

### ● Yaddaş

## Gücünü dağlardan, rəngini Günəşdən alan Qarabağ atları

**W**igid odur, atdan düşsə atlına, igid odur hər cəfaya qatlana", - deyib babalarımız. Qədim zamanlarda el-obanın hünərləri, qorxmaz övladları yalnız döyüş məharətləri ilə ad-san qazanmayıblar. Azərbaycanda at ən yaxşı silahdaş, vafalı dost hesab edilmişdir. Oduq ki, hər qəhrəmanın adı adına, şan-şöhrətinə yaranmışdır. Yəqin ki, "At igidin yarasıdır" deyimində də belə yaranmışdır. Şübhəsiz ki, igidlər özərlərinə at seçərək onun yalnız xarici görkəmini nəzərə almayıblar. Dözümlü, sürətli olmasına diqqət yetiriblər. Qarabağ atları bu baxımdan əlverişli sayılıb. Sanki gücünü, qüdrətini, əzəmətini Qarabağ dağlarından, rəngini o dağlara şəfəq saçan Günəşdən alan bu atların tarixi olduqca maraqlıdır.

### Qarabağ atları tarixi yaddaşında

Mənbələr, arxeoloji qazıntılar təsdiq edir ki, ümumiyyətlə, Azərbaycan atlarının tarixi çox qədimdir. Hələ eramızdan əvvəl I minilliyə aid mənbələrdən məlumdur ki, Manna dövləti bərqərar olduğu vaxtlarda atlardan geniş istifadə edilmişdir. Midya, Atrapatena və Albaniyada da atlılıq geniş yayılmışdır. Eramızdan əvvəl IV əsrdə Midiyada Xəzərin cənub-qərbində, Nəsey adlanan geniş ərazidə güclü, yarışqanlı atlar yetişdirilirdi. Bərdə tarixi Herodot yazıb. Tədqiqatçılar bir çox arşadımara, tarixi ədəbiyyatlar, ayrı-ayrı mənbələrə istinadən belə fikrə gəlirlər ki, Qarabağ atlarının əcdadları Azərbaycan atları, əsasən, Nəsey atlarıdır. Zaman keçdikcə Türkmən xalqının yetişdirdiyi Axaltəkə atları və Azərbaycan xalqına məxsus Qarabağ atları olmaqla, Nəsey atları əsas iki qola ayrılıb.

Sovet dövrünün bəzi tədqiqatçıları Qarabağ atlarının tarixini saxtalaşdırmağa səy göstərirlər. Onlardan biri - professor

### Atlılıq azərbaycanlıların həyat tərzini, adət-ənənələrini ilə sıx bağlı olub

At oşrlər boyu ən sərfəli nəqliyyat növü sayılıb. Ancaq Qarabağ xanlığında atlardan kənd təsərrüfatı işlərində çox az hallarda, əsasən, xırmanlarda dərzələr döyülərkən istifadə olunub. Tədqiqatçılar Qarabağ atlarının yetişdirilməsində, gəniş yayılaraq böyük şöhrət qazanmasında Qarabağın Xan zavodlarının əvəzsiz rolunu qeyd ediblər.

Qarabağ atlarının, əsasən, 4 növü - Maymun, Qarıyirtiq, Əlyetməz (Ceyran) və Toxmaq məşhurlub.

Ümumiyyətlə, tədqiqatçılar XVIII-XIX əsrləri Qarabağ atlılığının "qızıl əsri" sayırlar. Bu cinsin ən tipik nümunələrinin həmin dövrdə Qarabağ xanları Pənah xanın, İbrahim xanın, Mehdiqulu xanın, Cəfərqulu xanın və Xurşidbanu Natəvanın (Usmiyevlərin) zavodlarında yetişdirildiyi məlumdur. O vaxtlar bir çox beynəlxalq sərgilərə aparılan Qarabağ atları yüksək



İ.İ.Kaluqin Qarabağ atının mənşəyini Ərəb atı sayıb, ona Axaltəkə, eləcə də İran atlarının təsir göstərdiyini qeyd edib.

Bir sıra ərəb mənbələrində bildirilib ki, VIII əsrdə, atlıq islam dininin bərqərar olduğu dövrdə Azərbaycanda qızıl Qarabağ atları geniş yayılıb. Buradan 60 min qızıl rəngli at ərəb istiləçiləri tərəfindən Ərəbistanı aparılıb. Araşdırıcıların fikrincə, Qarabağ atları ərəb boyu Roma, Sasani, Ərəb, Səlcuq, Monqol və digər atlarla qarşılıqlı təsir nəticəsində müəyyən dəyişikliyə uğrasa da, əsli-kökünü saxlayıb.

Azərbaycanın Qarabağ ərazisində yetişdirilən bu atların şöhrəti zaman keçdikcə hər yana yayılıb.

yerlərə layiq görülüb. Xan qızı Natəvana məxsus "Əlyetməz" adlı aygır 1867-ci ildə Ümumrusiya at sərgisində, "Xan" ləqəbli at isə həmin il Fransada sərgidə mükafatlandırılıb.

Məlumatlara görə, Qarabağ atları yarışqanlı, dözümlü, sürətli və başqa keyfiyyətlərinə görə, bütün Cənubi Qafqazda şöhrətlənib. Rusiya, Polşa, İngiltərə, Fransa kimi ölkələrdə də müştəriləri olub. İngilislər bu atları hind süvari qoşunu üçün alıblar.

1956-cı ildə Sovet İttifaqının dövlət başçısı Nikita Xruşşovun Böyük Britaniyaya səfəri zamanı kraliça II Elizabetə Ağdam Atlılıq Zavodundan aparılan "Zaman" adlı Qarabağ atı bağışlanması bir daha

təsdiq edib ki, illər ötsə də, dövrən dəyişsə də, Qarabağ atları dəyəri, şöhrəti itirməyib.

Qarabağ atları Şuşa, Ağdam, Bərdə, Ağcabədi, Beyləqan, Xocalı, Xocavənd, Tərtər, Cəbrayıl, Füzuli və Kəlbəcər rayonlarının ərazilərində daha geniş yayılıb.

SSRİ Nazirlər Sovetinin 1948-ci il 8 oktyabr, Azərbaycan SSR Nazirlər Sovetinin isə 1949-cu il 27 may tarixli qərarları ilə Ağdam Atlılıq Zavodu yaradılıb.1993-cü ilin iyulunda Ağdam rayonu erməni təcavüzkarları tərəfindən işğal edildikdən sonra Qarabağ atları da yurdlarından didərgin düşüb. Ağdam Atlılıq Zavodu 1994-cü ildən Ağcabədi rayonunun Xamtorpaq ərazisində fəaliyyət göstərib.

### Qarabağ atları əsirlikdən qurtulmuş ərazilərimizdə cövlan edəcək

Respublikamızda atlılığın inkişafı məqsədilə dövlət səviyyəsində gərəklı addımlar atılıb. 2007-ci il 27 fevralda "Atlılıq haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunub. 2007-ci il 8 oktyabrda Azərbaycan Respublikasının Nazirlər Kabineti "Atlılığın inkişafı üzrə Proqram"ı təsdiq edib. Proqramda Azərbaycanın atn öhliləndirildiyi və atlılığın təşəkkül tapdığı ən qədim ölkələrdən olduğu, tarixi müxtəlif mərhələlərdə cəmiyyətin, iqtisadiyyatın və təsərrüfat münasibətlərinin inkişafını, habelə müxtəlif hərbi-siyasi proseslərinin atlılığın inkişafına öz təsirini göstərdiyi bildirilib: "Azərbaycanın Qarabağ bölgəsində Pənah xanın, Mehdiqulu xanın, Cəfərqulu xanın at zavodlarında Qarabağ cinsinin, qərnbölgəsində isə Dilbazların at zavodlarında Dilbaz cinsinin formalaşdırılması və təkmilləşdirilməsi üzrə əsaslı işlər aparılmışdır".

Atlılığın inkişafı üzrə dövlət proqramında o da qeyd olunub ki, hazırda dünya üzrə 260 cins atın ikisi Azərbaycana məxsusdur. Bunlar "Dilbaz" və "Qarabağ" atlarıdır.

2017-ci il fevralın 22-də isə Prezident İlham Əliyev Azərbaycan Respublikasında Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında sərəncam imzalayıb.

Verilən bütün qərarlar, imzalanan sərəncamlar Azərbaycan atlılığın inkişafına tökan verib.

Otuz ilə yaxın düşmənin tapdığına qalan Qarabağ və Şorqi Zəngəzur torpaqlarında artıq Azərbaycan dövləti möhtəşəm tikinti, quruculuq işləri həyata keçirir. Atlılıq Zavodu da yenidən Ağdamda qurulacaq. Və dünyaşöhrətli Qarabağ atları əsirlikdən qurtulmuş ərazilərimizdə cövlan edəcək...

Z.FƏRƏCOVA,  
"Azərbaycan"


### ● Xəbərlər

## Muzeylərimiz "Şuşa ili"ni necə başa vurdu?

"Şuşa ili" Azərbaycan muzeyləri üçün maraqlı layihələr, çoxsaylı təqdimatlar, rəngarəng sərgilərlə yadda qaldı.

Ötən il Azərbaycan Milli Xalça Muzeyi üçün xüsusilə əlamətdar olub. 55 yaşını qeyd edən muzeydə yerli və beynəlxalq əhəmiyyətli layihələr həyata keçirilib. Yubiley ildə muzeyin kolleksiyası 30-dan çox eksponat, o cümlədən Qarabağın XVIII əsrə aid bədii tikməsi, XIX əsrə aid minalı sırğalar kimi nadir nümunələrə zənginləşib.

"Şuşa ili" ilə bağlı Qalabəyov, Mehmandarov, Çəmənəzimin kimi məşhur şuşalı nəsilin tarixdəki rolunu təbliğ etmək məqsədilə silsilə görüşlər təşkil olunub. Muzeyin Ənənəvi texnologiya şöbəsinin isə Mehmandarovların Şuşadakı malikanəsinin (XIX əsr) tavanında çəkilmiş



rəsm əsasında "Ləçək-turunc" kompozisiyalı xalça hazırlanıb.

Milli Azərbaycan Tarixi Muzeyində "Şuşa ili" ilə əlaqədar "Xarıbülbülün vətəni - Şuşa" adlı sərgi açılıb. Mədəniyyət paytaxtımızın tarixi-

nin müxtəlif dövrlərini əks etdirən zəngin eksponatlar əsasında hazırlanmış sərgidə 300-dən artıq muzey materialı, informasiya paneli, fotoskililər, rəsm əsərləri nümayiş olunub.

"Şuşa ili"ndə C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində əlamətdar mədəniyyət hadisələri, yubileylərlə bağlı müxtəlif tədbirlər keçirilib. Muzeyin və Səbail rayon MKS-in Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə Hüseyin Cavidin 140 illik yubileyinə həsr edilən "Mənim Tanrım gözəllikdir, sevgidir" adlı "dəyişməli masa"da ədəbi həyat və yaradıcılığını əks etdirən fotosərgi nümayiş olunub. "Şuşa ili"ndə həsr olunmuş "Mədəniyyətimizin Şuşa salnaməsi" adlı elmi-praktik konfrans, muzeyin sosial şəbəkə hesablarında yayımlanan "Cənəttin Qarabağ" rubrikası yaddaqalan layihələrdən olub.





## Azərbaycan Respublikasının Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi

İdخال inək, idخال qoyun, idخال qoç, keçi, təkə, arı ailəsi və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizat işlərinin satın alınması ilə əlaqədar açıq tenderə dəvət edir

Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.  
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.  
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdişad küçəsi 27-29 (Əlaqələndirici şəxs: Şahin Qubadov (055) 900 18 88) ünvanından ala bilərlər.

**İştirak haqqı:** 3800 (üç min səkkiz yüz) manat  
**Satılacaq təchizat:** Dövlət Məşğulluq Agentliyi  
**VÖEN:** 1300144711  
**Bank:** "Kapital Bank" ASC-nin 28 May filialı  
**KOD:** 200123  
**Müxbir hesab:** AZ37NABZ0135010000000001944  
**VÖEN:** 9900003611  
**SWIFT:** AIBAZ2X  
**H/HESABI:** AZ47AIB38060019440817168112

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
4. Tender təklifi dövrünün 1%-i həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddətində tender təklifinin qüvvədəolma müddətindən 30 bank günü çox olmalıdır);
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (faaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergidöyəcisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi Hallarında mövcud olub-olmadığı haqqında müvafiq vergi orqanından arayış; Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiqi tələb olunmur; (01.12.2022-ci il tarixdə sonrakı tarixdə alınmış vergi arayışı qəbul ediləcəkdir.)
6. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; (01.12.2022-ci il tarixdən sonrakı tarixdə alınmış vergi arayışı qəbul ediləcəkdir.)
8. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- (Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiqi tələb olunmur.)
9. Satılma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə strukturu, etibarlılığının olması (İddiaçılar tərəfindən müvafiq sahədə peşəkarlığının, təcrübəsinin və ixtisaslı kadr imkanlarının mövcudluğu barədə təsdiqedicisi sənədlər təqdim edilməlidir.)
10. Öz əmlakından sərbəst və məhdudiyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
11. Satılma müqaviləsinin bağlamaq səlahiyyətinin olması
12. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlməmiş girovun olmaması, məhkəmənin qərarı ilə maliyyəni dayandırılmış şəxs olmaması;
13. Satılma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satılma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərinin yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qərarında qadağan edilməməsi;
14. Əsas şərtlər toplusunun 11-ci bəndində qeyd olunan digər sənədlər təqdim edilməlidir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (öslü və surəti) tərtib olunmalıdır (xarici dilə olan sənədlər Azərbaycan dilinə tərcümə edilmişdir).

Tender "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) **14 fevral 2023-cü il tarixdə saat 15:00-dək**, tender təklifi və tender təklifinin təminatını isə möhürlənmiş ikiqat zərflə **22 fevral 2023-cü il saat 15:00-dək** Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdişad küçəsi 27-29 ünvanına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri **23 fevral 2023-cü il saat 15:00-də** Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsi 85 ünvanında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri tenderdə iştirak edə bilərlər.

**Tender komissiyası**



## OXUCULARIN NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə  
abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.  
Eyni zamanda aşağıda göstərilən mətbuatçıyı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC (012) 598-49-55, (051) 225-02-13

"Qaya" firması (012) 566-77-80, (050) 214-40-53

"Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01

"Səma-M" MMC (012) 594-09-59

"Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22

"Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00

"City press" MMC (055) 819-09-26

**1 illik -124,80** (yüz iyirmi dörd manat səksən qəpik) manat

**6 aylıq - 62,40** (altmış iki manat qırx qəpik) manat

**3 aylıq - 31,20** (otuz bir manat iyirmi qəpik) manat

**Hörmətli oxucular!**

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz,  
(012) 539-59-33 nömrəli telefona zəng vura bilərsiniz.

## "Azərişiq" ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir

Prezident İlham Əliyevin tapşırıqları əsasında "Azərişiq" ASC Kəlbəcərdə çətin relyefə, saxtala hava şəraitinə baxmayaraq, fasiləsiz iş görürlər. Rayon ərazisində hərbi hissələr və xüsusi dövlət əhəmiyyətli obyektlər elektrik enerjisi ilə təchiz edilib və genişmiqyaslı işlər bu gün də aparılır.

Sovet dövründə belə elektrik enerjisinin olmadığı ucqar ərazilərdə müasir elektrik şəbəkələr qurulur. Kəlbəcər rayonunun

Alağöllər və digər əraziləri ilk dəfə "Azərişiq" ASC tərəfindən elektrik enerjisi ilə təmin edilir.

İşlər çərçivəsində 23 km-dən artıq 35 kV-luq "İstisu-Alağöllər" birdövrü kabel xətti çəkilib. 12 km-dən çox 35 kV-luq "Çaykənd-Zod" kabel xəttinin çəkilməsi istiqamətində layihələndirmə işləri tamamlanıb, xəttin 7 km-dən artıq hissəsi çəkilib və bu istiqamətdə işlər davam etdirilir.

## Bakıda qar yağacaq

Bakıda qar, sulu qar yağacaq. AZƏRTAC xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin ölkə ərazisində hava şəraitinin dəyişəcəyi haqqında etdiyi xəbərdarlıqda bildirilir.

Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən nisbətən mülayim hava şəraitindən sonra yanvarın 8-dən başlayaraq hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Şimal-şərq küləyi yanvarın 7-si axşamdan 9-u gündüzədək yarımdanın bəzi yerlərində ararib güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12° aşağı enəcək, gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacaq.



Yanvarın 8-i axşamdan gecə saat 12-dək yolları buz bağlaması ehtimalı var.

Azərbaycanın rayonlarında bir neçə gün davam edən nisbətən mülayim hava şəraitindən sonra yanvarın 7-si axşam şil-

mal və qərb rayonlarından başlayaraq 12-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.

Şimal-şərq küləyi 7-si axşamdan 9-u gündüzədək bəzi yerlərdə ararib güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12° aşağı enəcək, gecə 2-6° şaxta, gündüz isə 2° şaxtadan 3°-dək isti, dağlıq rayonlarda isə gecə 10-15° şaxta, gündüz 5-8° şaxta olacaq.

Gözlənilən yağıntılı və şaxtala hava şəraiti ilə əlaqədar yolların buz bağlanması ehtimalı var.

## BMT Tehranı qınayır

2022-ci ilin dekabr ayının əvvəlinə kimi İranda  
11-i qadın, 5-i uşaq olmaqla 565 nəfər öldürülüb



Rejimə qarşı kütləvi etirazlar, hakimiyyət orqanlarının amansız repressiyaları və Rusiyanı silah göndərməsi İran İslam Respublikasını son onilliklərdə heç vaxt olmadığı qədər təcrübə edib.

Ölkəni sarsıdan etirazlar 2009-cu il hərəkatından sonra İran hakimiyyəti üçün ən uzunçəkən və ən qətiyyətli təhlükədir. 4 aya yaxındır ki, əsasən gənclərdən ibarət on minlərlə insan rejimə qarşı itaətsizlik aksiyaları ilə küçələrə çıxır.

Tez-tez etirazçılara qadınlar, hətta tələbə və məktəbli qızlar da qoşulurlar. Onlar məcburi hicabları qadınlara qarşı daha geniş zülmün rəmzi kimi rədd edirlər.

İran hökuməti buna cavab olaraq yüzlərlə insanı, o cümlədən onlarla uşağı öldürüb. Etirazçıların rəsmi edamları məhkəmə proseslərindən sonra baş verir. Hazırda minlərlə insan həbsdədir, çoxları döşətili işğəncələrə məruz qalırlar.

Ölkədə baş verənlər molla rejimi tərəfindən xarici sui-qəsd kimi qiymətləndirilir. Ancaq az adam bu təbliğata inanır.

Gənc etirazçıların vəziyyəti yaşlı, orta təbəqədən olan iranlılar öz tərəflərinə çəkməkdir. Onların çoxu etirazçılara rəğbət bəsləyir, lakin rejimin zorakılığından və ya köklü dəyişiklikdən qorxurlar.

73 jurnalist həbs edilib

İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, İranda davam edən 111

günlük etiraz aksiyaları zamanı 73 jurnalist həbs edilib.

"Gunaz.tv" telekanalının xəbərinə görə, saxlanılan jurnalistlərin arasında İran hakimiyyətinə yaxın bir neçə media orqanının əməkdaşlarının da adı var.

Bir neçə gün bundan öncə Jurnalistlərin Müdafiə Komitəsi (JMK) bəyanat yayaraq Tehran rejiminin onlara media işçisi kimi repressiyasına görə həbs etməsinə pisləyib.

JMK illik hesabatında bildirib ki, İran jurnalistlərinin həbs olunduğu ölkələr siyahısında birinci yeri tutur.

Daha 4 nəfər edam ediləcək

İranda etiraz aksiyalarında həbs olunan daha 4 nəfər edam ediləcək. Yerli məhkəmə onları barəsində on ağır cəza - ölümlə hökmü çıxarıb. Məhkumların vəkiləri məhkəmənin şəffaf və ədalətli aparılmasını bildirdilər.

Kərəc şəhərinin Qızılhisar zindanı və Kirmanşahın Dizelabad zindanında saxlanılan 4 məhkum isə artıq edam edilib. Edam edilən məhkumlar adam öldürmək və narkotik maddələrin alverində təqsirləndiriliblər.

İran İnsan Haqları Təşkilatının verdiyi son məlumata görə, 2022-ci ilin dekabr ayının əvvəlinə kimi İranda 11-i qadın və 5-i uşaq olmaqla 565 nəfər öldürülüb.

Həmçinin qeyd olunur ki, ölkədə 1 ildən az müddət ərzində yoxsulluq, əmək haqqının ödənilməməsi, ixtisar və iş yе-

rindən qovulma səbəbilə ən azı 23 işçi intihar edib. Məlumatı təsdiqləyən yerli "Etemad" qəzetinin verdiyi xəbərə görə, 2022-ci ilin 283 günü ərzində 23 işçi özüni öldürüb.

Qeyd edək ki, son aylar inflyasiyanın artması və insanların alıcılıq qabiliyyətinin azalması, eləcə də işsizlik səviyyəsinin artması ilə ölkədə intiharların sayı artıb.

BMT nümayəndəsi repressiyalara  
görə Tehranı qınadı

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarı Volker Türk Əfqanıstan və İranda qadınların hüquqlarını sistemli şəkildə pozmaq söylərindən döşətdə gəldiyini və bu cür antifeminist hərəkatların uğursuzluğa düçar olacağını deyib. O, məsələni birbaşa hökumət rəsmiləri ilə müzakirə etmək üçün İrana səfər etməyi planlaşdırdığını, ancaq onun bu istəyini Tehran rəsmilərinin cavab vermədiyini söyləyib.

Volker Türk bildirib ki, bu səfər reallaşarsa, Tehran hakimiyyətinin qadınlara və qızlara qarşı ayrı-seçkiliyi dayandırmaya çağıracaq və onlara etirazların vəhşicəsinə yatırılması məsələsinə müzakirə edəcək.

Volker Türk vurğulayıb ki, heç bir halda və qəti şəkildə etirazçılara qarşı ölüm hökmü çıxarılmamalıdır.

Rizvan CƏFƏROV,  
"Azərbaycan"

### Əlaqə telefonları:

BAŞ REDAKTOR

Bəxtiyar  
SADIQOV

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman	- 539-63-82, 432-37-68
Baş redaktor müavinləri	- 538-86-86,	və informasiya şöbəsi	- 538-56-60
	434-63-30, 539-72-39	Humanitar siyasət şöbəsi	- 539-49-20, 538-31-11,
Məsəl katib	- 539-43-23,	İctimai əlaqələr şöbəsi	- 538-84-73,
Məsəl katib müavinləri	- 539-44-91,	Fotolüstrasiya şöbəsi	- 538-20-87,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Komputer mərkəzi	- 539-59-33
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühasibatlıq	- 539-59-33

AZ 1073, Bakı şəhəri,  
Mətbuat prospekti,  
529-cu məhəllə,  
"Azərbaycan" Nəşriyyatı,  
IV mərtəbə



www.azerbaijan-news.az  
contact@azerbaijan-news.az  
az.reklam@mail.ru

### Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəhsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 4331  
Sifariş 2

Qiyməti 40 qəpik